

QARABAĞ AZƏRBAYCANDIR



Ilham Aliyev

"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 028 (6228) 13 fevral 2021-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Cənub Qaz Dəhlizi - görülməmiş işlərin zirvəsi

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir"

Bax 2



Novatorluğu ilə fərqlənən Azərbaycan qadını

"Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbət şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır". Bu fikirləri...



Bax 5

Fransız jurnalist: "Ermənistan Azərbaycanla barışıqdan faydalana bilər"



Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş fransız jurnalist Sebastyan Bussuanın "Journal General de l'Europe" portalında növbəti məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyan müharibədən sonra regionda sülhün bərqərar olmasından, azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülməmiş işlərdən bəhs olunur...

Bax 4

Karen Bekaryan: "Erməni cəmiyyəti dövlətin yoxluğuna alışmaqdadır"



"Hazırda Ermənistan cəmiyyəti bundan sonra dövlətin olmayacağına alışmaqdadır". SİA Ermənistan məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri keçmiş millət vəkili, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin keçmiş üzvü Karen Bekaryan deyib...

Bax 7



Bax 12

İndi də səhnəyə Serjik gəlir...

Bu gün Ermənistanda "it yiyəsini tanıdır" deyə yaranmış vəziyyətdən ölkədəki sabıqlarla yanaşı, onların əlaltıları da yararlanmağa çalışırlar. Belə ki, bir vaxtlar Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qulbəçəsi olan sabiq deputat...

Rusiya mətbuatı: Sülhməramlılar Şuşaya yüklərin çatdırılmasına kömək ediblər



Rusiya sülhməramlıları Dağlıq Qarabağda Şuşanın infrastrukturunu bərpa etmək üçün inşaat materialları ilə dolu olan 60-dan çox yük maşınını müşayiət...

Bax 7

İkinci Qarabağ müharibəsində erməni əsgərlərin valideynləri hərbi hissəyə hücum edib, zabiti döyüblər



İkinci Qarabağ müharibəsində bəzi erməni əsgərləri erməni ordusunda itkilərin sayı gizlədilir...

Bax 12



Bax 8

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri hansılardır?

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri müəyyənləşdirilib. AZƏRTAC xəbər verir ki, İqtisadi Şura öz vəzifələrini yerinə yetirərək və hüquqlarını həyata keçirərək dövlət orqanları (qurumları), beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət...

Cəmil Həsəninin "Leninçiliyi", yaxud qıvcırmış bolşevizm təfəkkürü



Bax 13

Sergey Lavrov: "Rusiya AB-dən ayrılmağa hazırdır"



Bax 14

"Oynadığım futbolçular arasında ən yaxşısı Messidir"



Bax 16

Cənub Qaz Dəhlizi - görülməli işlərin zirvəsi

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir”

Əməkdaşlığın coğrafiyasını genişləndirərək çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycan hər dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına ev sahibliyi etməklə regionda və dünyada, eyni zamanda, gerçəkləşdirilən layihələrdə aparıcı rolunu nümayiş etdirir. Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında Azərbaycan da daxil olmaqla 18 ölkənin nazirləri və digər yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Tədbirə layihədə iştirak edən dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də qatılıb.



Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında çıxış edərək bildirib ki, pandemiyanın nəticəsində yaranmış yeni reallıqdır. Buna baxmayaraq, əminəm ki, bizim birgə fəaliyyətimizin nəticəsi hər zaman olduğu kimi əhəmiyyətli olacaqdır.

“TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir”

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmiş nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülməli işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq”. Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclasında bildirdi.



rət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib.

“Şadam ki, bugünkü iclasda iş-

tirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu, bizim uğur-

rumuzun başlıca səbəbidir”, - deyərək Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə təbriklərini çatdıran Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”. “Mən bütün tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu nəhəng layihənin inşasında iştirak edən dövlətlər - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə minnətdaram. Avropa Komissiyasına təşəkkür edirəm, çünki Azərbaycan və Avropa Komissiyası 10 il əvvəl Bakıda Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanat imzalamışdır.

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinginin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev R.Ş.Rzayevin Azərbaycan Respublikasının İordaniya Həşimilər Krallığında fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib. Trend xəbər verir ki, Sərəncamla Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Həşimilər Krallığında fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

* * *

Prezident İlham Əliyev M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib. Trend xəbər verir ki, Sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Cənub Qaz Dəhlizi - görülməmiş işlərin zirvəsi

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir”

Əvvəli-Səh-2

Bu bizim fəaliyyətimizin başlanğıc nöqtəsi idi. Bu 10 il ərazində biz Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq etmişik və Azərbaycan və Avropa Komissiyası Məşvərət Şurasının həmsədrəridir”, -deyən dövlət başçısı ABŞ və Böyük Britaniya hökumətlərinə də təşəkkür edərək deyib: “Tərəfdaşlarımız olan hər iki ölkənin hökuməti bizim bütün təşəbbüslərimizi hər zaman dəstəkləmiş və Azərbaycan və onun qonşuları və tərəfdaşları ilə birlikdə əvvəllər də uğurla həyata keçirdiyi müxtəlif nəhəng layihələrin icrası zamanı bizə çox güclü dəstək vermişdir. Əlbəttə, şirkətlər bu layihəyə güclü sadıqlıq nümayiş etdirməyə iddi, onun reallaşma bilməsi mümkünsüz olardı. Burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur”.

“BP bizim strateji tərəfdaşımızdır, Azərbaycanda 27 ildir ki, fəaliyyət göstərən şirkətdir və qarşıda hələ neçə onilliklər ərzində əməkdaşlığımız var”

Prezident İlham Əliyev Azərbaycan və BP arasında strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb: “BP bizim strateji tərəfdaşımızdır, Azərbaycanda 27 ildir ki, fəaliyyət göstərən şirkətdir və qarşıda hələ neçə onilliklər ərzində əməkdaşlığımız var. Buraya Azərbaycanda neft və qaz sahəsi, o cümlədən resursların nəqli ilə bağlı bütün əhəmiyyətli layihələr daxildir”, -deyən dövlət başçısı, həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının layihənin həyata keçirilməsinə mühüm töhfələr verdiklərini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində iştirak etdiyini bildirib: “Cənub Qaz Dəhlizi layihəsinin dəyəri ilkin olaraq dəyər 44,6 milyard dollar olaraq hesablanmışdı. Lakin, səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində onun dəyəri 33 milyard dollara enib. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə artır. Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi verib və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər 4 seqmentində - “Şahdəniz”, Cənub Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik”, -deyən dövlət başçısı bildirib.

“Əsrin müqaviləsi” bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi”

Prezident İlham Əliyev onu da söyləyib ki, “Əsrin müqaviləsi” enerji strategiyamızın reallaşdırılması istiqamətində atılan vacib addımdır: “Bir daha 10 il əvvəl Bakıda Avropa Komissiyasının o zamankı prezidenti cənab Barrozu və mənim tərəfimdən imzalanmış Birgə Bəyanatın əhəmiyyətini vurğulamaq istərdim. Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanatın imzalanması həqiqətən də əlamətdar hadisə idi. Ancaq həmin bəyanatın imzalanması artıq əldə edilmiş irəliləyişə görə mümkün olmuşdur. O zaman - 1994-cü ildə Azərbaycan

yaratdı”.

Prezident qeyd edib ki, daha sonra 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri ilə bağlı işlərin planlaşdırılmasına başlandı: “Bu, Xəzər dənizinin Aralıq dənizi ilə birləşdirilməsi demək idi. Biz artıq təchizat marşrutlarının şaxələndirilməsinə nail olduq. 2007-ci ildə biz Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşasına başa çatdırdıq. Bunun özü də tarixdə bir ilk idi - Azərbaycan qonşu ölkələri təbii qaz ilə təmin etməyə başladı. Nə-

çox parametrlər üzrə olduqca unikal olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir və həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, 2500 metr hündürlükdə olan dağlardan, 100 kilometrden artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir”.

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi ən yüksək ekoloji standartlara cavab verir və bu, həmin layihənin planlaşdırılması və icrası zamanı

ri şəbəkəmizin hasilat gücünün artırılmasına xidmət edəcəkdir”.


“Birgə planlarımıza gəldikdə, əminəm ki, bu gün siz İonik-Adriatik boru kəmərinə dair məsələləri müzakirə edəcəksiniz. Əlbəttə, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır”, -deyən dövlət başçısı Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını imzaladığını deyib: “Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”.

“Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir”

“Azərbaycan enerji resurslarını inkişaf etdirməyə davam edəcək. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaq. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik yataqlardır. Onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcək”, -deyən Prezident İlham Əliyev bildirib.

“Birgə planlarımıza gəldikdə əminəm ki, bu gün siz İonik-Adriatik boru kəmərinə dair məsələləri müzakirə edəcəksiniz. Əlbəttə TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq və İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”, - deyən dövlətimizin başçısı qeyd edib.

Şaxələndirmə haqqında da danışan dövlət başçısı qeyd edib ki, bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir: “Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər. Azəri-Çıraq-Günəşli yatağında “dərindən qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”.



fəal şəkildə dünyanın aparıcı enerji şirkətləri ilə işləməyə başlamış və “Əsrin müqaviləsi” imzalamışdır. Bu, bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi”.

Prezident İlham Əliyev Azərbaycanın tərəfdaşlarına bəzi mühüm tarixi nailiyyətləri xatırladaraq bildirib: “1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalamışdır. Hazırda həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir. Ancaq əminəm ki, digər yataqlardan da əlavə qaz həcmi olacaqdır. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrilmişdir. Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə olmuşdur. Daha sonra 1999-cu ildə biz Bakıdan Gürcüstanın Supsa liman şəhərində uzanan boru kəmərinə istifadəyə verdik. Bu, gələcək sərmayə qoyuluşu baxımından çox vacib idi. Çünki buna qədər bizim dünya bazarına çıxışımız yox idi. Azərbaycan dənizə çıxışı olmayan ölkədir. Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız var idi və beləliklə, 1999-cu ildəki nailiyyətimiz əhəmiyyətli dəyişiklik

hayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, biz Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzaladıq. Bu, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından çox mühüm hadisə idi. 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırılmışdır”.

“Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir”

“Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları, tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür”, -deyən Prezident İlham Əliyev onu da söyləyib ki, Cənub Qaz Dəhlizi layihəsi unikal bir layihədir: “Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur. Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda onun bir

bizim üçün başlıca şərt olub. Prezident İlham Əliyev onu da bildirib ki, bunların hər biri əhəmiyyətli nailiyyətlərdir: “Bu gün keçmiş nəzər saldıqda görürük ki, bütün bu nailiyyətlər olmasa idi, bir-birimizi təbrik etdiyimiz bugünkü mərasim mümkünsüz olardı. Ancaq biz gələcəyə baxmalıyıq. Biz böyük nailiyyətlər əldə etmişik, lakin əminəm ki, bu gün Məşvərət Şurasının toplantısı çərçivəsində iştirakçılar gələcək planlarımızı müzakirə edəcəklər. Azərbaycana gəldikdə, biz enerji resurslarımızı inkişaf etdirməyə davam edəcəyik. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir. Kəşfiyyat mərhələsində olan digər layihələr də var və biz növbəti illərdə yeni kəşflərin olacağına ümid edirik. Beləliklə, şaxələndirilmiş bu neft-qaz kəmərlə-



Cənub Qaz Dəhlizi - görülən işlərin zirvəsi

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir”
Əvvəli-Səh-3

“Bizim bərpa edilən enerjiyə dair planlarımızla bağlıdır”

Dövlət başçısı, həmçinin bərpa ediləcək enerji ilə bağlı planlarını da diqqətə çatdıraraq bildirdi ki, artıq dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindədir: “Diqqətinizə çatdırmaq istədiyim digər bir məqam, bizim bərpa edilən enerjiyə dair planlarımızla bağlıdır. Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Biz artıq onların ikisi ilə inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq. Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına görə, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”, -deyən dövlət başçısı bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra

həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yarandığını deyib: “Bu baxımdan, mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik”.

“Bütün azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”in yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir”

Prezident İlham Əliyev digər bir layihə ilə də bağlı məlumat verib: “Daha bir layihə bütün azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”in yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir. İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışıdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadıq. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nüma-

yiş etdirmək niyyətindəyik”, -deyən dövlət başçısı onu da bildirib ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırılmalıdır: “Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur. Artıq dediyim kimi, Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməliyik. Ümid edirəm ki, pandemiya bitdikdən sonra biz yenidən Bakıda görüşə biləcəyik, çünki Bakı ənənəvi olaraq Məşvərət Şurasının toplantılarının keçirildiyi şəhərdir. Firsətdən istifadə edərək, birgə fəaliyyətimizi davam etdirmək üçün sizi gələn il Bakıya səfərə dəvət edirəm”.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanılması günümüzün reallığıdır.

RƏFİQƏ KAMALQIZI

Özbəkistan portalı: “Azərbaycan Şuşanı yenidən tikəcək, şəhərin qədim siması bərpa ediləcək”

InterPRESS

Ўзбекистон Жаҳон Таҳлил

Янгиликлар / Жаҳон

История о 17 мехелле азербайджанского города Шуша, где были свои мечети, учебные заведения, бани и родники

Сўнги янгиликлар

Коронавирусга қарши ҳар йили эмаланиш мумкин

Туркия кулпнай этиштириш бўйича пешкадамлар сафида

История о 17 мехелле азербайджанского города Шуша, где были свои мечети, учебные заведения, бани и родники

By Interpress_admin — Fevral 10, 2021

Özbəkistanın “interpress.uz” portalında qədim Şuşa şəhərinin məhəllələri, məscidləri, məktəbləri və bulaqları haqqında rus dilində məqalə yerləşdirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan musiqisinin və poeziyasının beşiyi olan Şuşa şəhəri Ermənistanın 28 illik işğalından sonra ötən il noyabrın 8-də həqiqi sahibinə qaytarılıb.

Təəssüf ki, erməni vandalları Şuşanın yüzlərlə qə-

dim abidəsini, o cümlədən məscidləri dağıdıb. Düşmənlər hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın Şuşadakı abidələrini və ev-muzeylərini yerlə-yeksan edib. Yazıda bildirilir ki, Azərbaycan Şuşanı yenidən tikəcək, şəhərin qədim siması bərpa ediləcək.

Vurğulanır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərində 17 qədim məhəllə olub. Bu məhəllələrin 9-u Aşağı məhəllədə, 8-i isə Yuxarı məhəllədə yerləşib. Sonra məhəllələrin adları

sadalanır və onların hər biri haqqında məlumat verilir.

Şuşanın tarixi haqqında da danışılan materialda şəhərin 1752-ci ildə Pənahəli Xan Cavanşir tərəfindən tikildiyi, əvvəl Pənahabad, sonralar Şuşa qalası və Şuşa adını aldığı deyilir. Bildirilir ki, şəhərin tikintisində Təbriz, Ərdəbil və digər yerlərdən ustalar və memarlar dəvət olunub. Şuşanın tikilməsində Qarabağ xanlığının vəzirli, tanınmış şair Molla Pənah Vəqifin böyük rolu olub. 1755-ci ildən isə Şuşa Qarabağ xanlığının paytaxtı elan edilib. 1795-ci ildə Şuşada 10 min adam yaşayıb.

Fransız jurnalist: “Ermənistan Azərbaycanla barışıqdan faydalana bilər”

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş fransız jurnalist Sebastyan Bussuanın “Journal General de l'Europe” portalında növbəti məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyan müharibədən sonra regionda sülhün bərqərar olmasından, azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülən işlərdən bəhs olunur. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən doğma evlərindən didərgin salınmış 800 min azərbaycanlı məcburi köçkün səbirsizliklə qayıdış gününü gözləyir.

Jurnalist Qarabağda müharibədən əvvəlki vəziyyətin bərpa ediləcəyini, yenidənqurma işlərinin aparılacağı-



masının əhəmiyyətinə də toxunulur. Bildirilir ki, həmin dəhlizdən bu gün böyük ehtiyac içində olan Ermənistan da bəhrələyə bilər. Məğlubiyyətlə uğrayan, yoxsulluğa qərq olan Ermənistan üçün də bu dəhliz vacibdir. Uzun müddət münaqişə şəraitində olan

iki ölkənin barışıqı iqtisadi əməkdaşlıqdan da asılıdır.

Jurnalist yazır ki, Ermənistan Qarabağda iqtisadi cəhətdən heç nə etməyib, heç bir sərmayə yatırmayıb, yalnız hər şeyi dağıdıb və məhv edib. Ermənistan Azərbaycanla barışıqdan faydalana bilər. Bu gün Azərbaycan bütün regionu canlandırmağa bilər. Azərbaycan bölgəni mühüm turizm, iqtisadi və mədəni cəlbedicilik qütbünə çevirmək gücünə malikdir.

infrastrukturun qurulacağını, yaşayış binalarının tikiləcəyini, bu ərazilərin turizmi olacağını, lakin bütün bunların zaman tələb etdiyini bildirir. “Qarabağ hər şeydən əvvəl təbii cənnətdir və qorunub saxlanılmalıdır. Niyə o, böyük təbiət qoruğu, sülhün rəmzi olmasın?”, - deyə müəllif qeyd edir.

Məqalədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açıl-

Vüsal Qasımlı: Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşdır

Cənub Qaz Dəhlizi istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarını uzlaşdırmaq, bölgəyə 33 milyard dollarlıq sərmayə cəlb etmək, yeni iş yerləri yaratmaq və enerji təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir. Asiya və Avropanın 7 ölkəsinin ərazisindən keçməklə 3,5 min kilometrlik məsafəni qət edən və dünyanın aparıcı enerji şirkətlərini ətrafında birləşdirən Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlaması Azərbaycanın qlobal layihə idarəetməsində bacarıqlarını bir daha təsdiq edir. Azərbaycan həm layihənin idarə edilməsində əsas məsuliyyəti, həm də layihənin maliyyəsinin 30 faizini üzərinə götürməklə Cənub Qaz Dəhlizinin reallaşmasına böyük bir töhfə verir.



Bu sözləri AZƏRTAC-a iqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

“Cənub Qaz Dəhlizinin işləməyə başlaması İonik-Adriatik boru kəmərinin inşası ilə bağlı Qərbi Balkan ölkələrində gedən müzakirələrə real məzmun verib. Çünki, Azərbaycanın perspektiv yataqları Avropaya əlavə həcmdə qaz göndərilməsini mümkün edir. Belə

nayacaq. Digər tərəfdən də, TAP kəməri Qərbi Balkanların təbii qaz bazarına çıxış imkanını yaradır. Bu baxımdan İonik-Adriatik boru kəmərinin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturunu var. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşdır”, - deyə V.Qasımlı qeyd edib.



Novatorluğu ilə fərqlənən Azərbaycan qadını

“Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün müsbət şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır”. Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışı zamanı bildirib.

Mehriban xanım Əliyeva ICESCO-nu 2021-ci ili “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirərək, bunun yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqi olduğunu bildirdi. Bu gün Azərbaycanda təhsildə, elmdə, ölkənin ictimai-siyasi həyatında gender bərabərliyinin təmin edilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Bu ölkəmizdə qadınlar bütün sahələrdə fəal iştirak edirlər. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qadınların sayı yetərincədir. Ölkəmizdə qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi məqsədi ilə mühüm addımlar atılır, qadın hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir.

Vurğulamaq yerinə düşər ki, müsəlman Şərqi və Türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan qadınına seçmək və seçilmək hüququnu verdi. “Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm”, deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür: “Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqi və Türk dünyasında ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır”.

Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.

Azərbaycan qadınları müxtəlif beynəlxalq təşkilatlarda, xüsusi komitələrdə yüksək səviyyədə təmsil olunur, ölkəmizin maraqlarını müdafiə edirlər. Mehriban Əliyeva bu gün Azərbaycanda savadlılığı səviyyəsinin 100 faizə yaxın

odunu qeyd edərək diqqətə çatdırıb ki, qadınların ölkəmizdə ali təhsil ocaqlarında magistrlerin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi isə qadınlardan ibarətdir. Bu faktlar ölkəmizdə qadın rolunun göstəricisi, qadın əməyinə verilən qiymətdir.

“BİZ BU GÜN COVID-19 İLƏ MÜBARİZƏNİN ÖN CƏBHƏSİNDE DAYANAN QADIN ALİM, HƏKİM VƏ SƏHIYYƏ İŞÇİLƏRİNƏ EHTİRAMIMIZI İFADƏ ETMƏLİYİK”

Mehriban Əliyeva bu gün ən vacib məsələnin qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün müsbət şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulması olduğunu bildirdi: “Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərini verilməsidir”.

Yüksək intellektual potensiala malik olan qadın alimlərimizin hər biri öz sahəsində yenilikçiliyi, dəyərli araşdırmaları ilə təkə Azərbaycan deyil, dünya elmində öz layiqli yerlərini tutublar. Belə ki, humanitar, texniki və dəqiq elmlər üzrə ölkəmizdə və ölkədən kənar da araşdırmaları və kəşfləri ilə tanınan qadın alimlərimiz kifayət qədər var. Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında “Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik” deyərək biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fəxrənlənə bilərik”.

“BİZ YALNIZ MÜSƏLMANLARA DEYİL, BÜTÜN DİNLƏRƏ MƏXSUS MƏDƏNİ İRSİ BƏRPA EDƏCƏYİK”

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı



uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşməyə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçıların təcavüzkar siyasəti nəticəsində işğal altında olan əraziləri işğalçılardan azad olundu. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. 30 ildən sonra tarixi ədalət bərpa olundu.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonunda, daha sonra Ağdamda olmuşdurlar. Nümayəndə heyətinin üzvləri Ağdam şəhərində Ermənistanın müharibə cinayətlərinin izlərinə baxıb, ermənilərin 27 il ərzində törətdikləri vandalizmin şahidinə çevriliblər. Ağdam məscidində olan nümayəndə heyəti digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidinin də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilərək dağıdıldığını şahidinə çevriliblər. Ağdam Dram Teatrının və Çörək muzeyinin binalarının qalıqlarına baxan nümayəndə heyəti, rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərlə də tanış olmuşdurlar.

Mehriban xanım Əliyeva hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifənin dayandığını bildirdi: “Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk”.

Nəzakət ƏLƏDDİNQIZI

Onlar bizə əmanət!



“YAŞAT” Fondu Vətən müharibəsində yaralanan şəxslərin müalicə xərclərinin qarşılınması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirlər ki, qazımız Qurban Əliyevin, şəhidimiz Telman Kəlbəyevin oğlu Səid Kəlbəyevin, şəhidimiz Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhidimiz Ağamirzə Gülmaliyevin atası Ağabəy Gülmaliyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: <https://yashat.gov.az/report/tableau>



Dünən Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Əvvəlcə 15 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsi zamanı deputatlar Zahid Oruc, Əli Məsimli, Naqif Həmzəyev, Azay Quliyev, Elman Nəsirov, Aydın Mirzəzadə, Musa Quliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, Tamam Cəfərova günün aktual məsələlərinə münasibət bildiriblər, bir sıra təkliflər irəli sürüblər.

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıb. "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə" məsələni şərh edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" Fərmanı ilə əlaqədardır.

İclasda qeyd olunub ki, Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra həyata keçirilən idarəetmə islahatlarının ən vacibi həmin ərazilərdə xüsusi nümayəndəlik institutunun təsis olunmasıdır. Bildirilib ki, ötən qısa zaman ərzində xüsusi nümayəndəlik institutunun Əsasnaməsi də hazırlanıb və təsdiq olunub. Əsasnamədən də göründüyü kimi, xüsusi nümayəndələr işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir. Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidini Azərbaycan Prezidenti müəyyən edir. Bu qurumun işçiləri Prezident Administrasiyasının əməkdaşları və dövlət qulluqçusu sayılırlar. Mehriban da "Dövlət qulluğu haqqında" Qanuna yeni anlayışlar əlavə olunur.

Birinci vitse-spiker bildirib ki, bununla əlaqədar olaraq qanunun 11-ci maddəsinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri məzmununda əlavələr edilib.

İclasda aparılan fikir mübadiləsində deputatlar Sabir Rüstəmxanlı, Mələhət İbrahimqızı, Razi Nurullayev, Qüdrət Həsənzadə, Zahid Oruc, Musa Qasımlı, Fazil Mustafa, Kamran Bayramov, Aydın Mirzəzadə rəy və təkliflərini bildiriblər. Xüsusi nümayəndəlik ölkədə aparılan idarəetmə islahatlarının davamı kimi müsbət qiymətləndirilib. Qeyd olunub ki, bu qurum icra hakimiyyətləri ilə paralellik təşkil edən hakimiyyət orqanı deyil.

Sonra Əli Hüseynli deputatları maraqlandıran suallara aydınlıq gətirib. Yeni qanun layihəsi səsə qoyulub və qəbul edilib. Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 11 qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunub.

İclasda "Normativ hüquqi aktlar haqqında" Konstitusiyaya qanununun

Milli Məclisin növbəti plenar iclası keçirilib

da dəyişiklik edilməsi barədə Konstitusiyaya qanununun layihəsi (ikinci oxunuş) barədə birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib.

Layihə əsas kimi qəbul edildikdən sonra deputat Sahib Aliyev sənədə münasibət bildirib. "Normativ hüquqi aktlar haqqında" Konstitusiyaya qanununun dəyişiklik edilməsi barədə Konstitusiyaya qanununun layihəsi ikinci oxunuşun proseduru qaydalarına uyğun olaraq səsə qoyulub və qəbul edilib.

Sonra plenar iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu qanun birinci oxunuşda müsbət dəyərləndirilib və çox humanist sənəddir. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Qanuna əlavə edilən 21.1.4-1-ci maddəyə əsasən "doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə" bir dəfəlik möhlət hüququ verilir. Beləliklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

Müzakirə zamanı deputatlar Əziz Ələkbərov, Elman Nəsirov, Musa Quliyev qanuna əlavəni yüksək dəyərləndiriblər. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, məcəllədə edilən dəyişikliyin əsas məqsədi Azərbaycanda qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində daha yeni tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Birinci oxunuş zamanı komitədə və plenar iclasda deputatların verdikləri təkliflərin çoxu ikinci oxunuşda nəzərə alınıb. Məsələn, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, həmçinin kəpəyin istehsalı və satışı ilə bağlı 1 ilik ƏDV-dən azad edilmə müddəti hazırkı oxunuşda 1 ildən 3 ilədək uzadılıb və s.

Müzakirə zamanı deputatlar Bəhruz Məhərrəmov, Etibar Əliyev fikirlərini bildiriblər. Komitə sədri Tahir Mirkişili suallara aydınlıq gətirdikdən sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin spikeri məlumat verib ki, gündəlikdəki növbəti iki məsələ mahiyyətcə bir-biri ilə bağlıdır. İkinci oxunuşda müzakirəyə çıxarılmış hər iki məsələ - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının ərazisində dövryyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin,



psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edib ki, dəyişikliklərə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qanunlara və müvafiq siyahılara daxil edilib. Bununla da həmin maddələrin dövryyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq. Layihələr komitədə və plenar iclasda dəstəklənib.

Məlumat dinlənildikdən sonra deputatlar Nigar Arpadaralı, Aqil Abbas, Ziyafət Əsgərov, Qüdrət Həsənzadə rəylərini bildiriblər. İclasda hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Fasilədən sonra Milli Məclis işini davam etdirib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov ikinci oxunuşda müzakirəyə çıxarılmış "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanunda edilən dəyişikliklərin əsas məqsədi yol hərəkətində təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. Deputatların irəli sürdükləri təkliflər əsasən nəzərə alınıb və layihələr təkmilləşdirilib.

Fikir mübadiləsində deputat Qüdrət Həsənzadəyə həmkarı Fazil Mustafa ilə birlikdə Milli Məclisin plenar iclasında səsləndirdikləri təkliflərin müvafiq orqanlara çatdırıldığını və həmin qurumlar tərəfindən operativ tədbirlər görüldüyünü vurğulayaraq minnətdarlığını bildirib. Deputatlar Bəxtiyar Əliyev, İltizam Yusifov və Əli Hüseynli fikirlərini açıqladıqdan sonra ayrı-ayrılıqda səsə qoyulan hər iki qanun layihəsi ikinci oxunuşda qəbul

edilib.

"Notariat haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Müzakirədə deputat Fazil Mustafa qanundakı yeniliyi vətəndaşın vəziyyətini yüngülləşdirən dəyişiklik, vətəndaşa diqqətin göstəricisi kimi müsbət qiymətləndirib. Deputatlar qanun layihəsinin ikinci oxunuşda təsdiqləyiblər.

Sonra "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsinə baxılıb. Layihəni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məsimli notariat xidmətlərinin göstərilməsi sahəsində sözü gedən rüsumların azaldılmasının və ya ləğv edilməsinin çox müsbət addım olduğunu vurğulayıb. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisdə "İşsizlikdən sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, təklif olunan qanunun mahiyyəti bundan sonra işsizlikdən sığorta haqqı təyin edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki məlumatlara istinad olunmasıdır. Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) layihəni Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirib ki, qanuna edilən dəyişikliklər ictimai varidat daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması və dövlət qeydiyyatına alınmış əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi kimi mühüm məsələləri nəzərdə tutur.

Layihə barədə danışan deputat Etibar Əliyev qanunun 27-ci maddəsinə edilən dəyişikliyin əhəmiyyətindən danışdı. Sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti üç məsələ birinci oxunuşda müzakirəyə təqdim olunub. İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov ətraflı məlumat verib. Qeyd edib ki, 2020-ci ildə dünyanı bürüyən pandemiyanın sahibkarlara vurduğu ziyanı yumşaltmaq məqsədilə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. Qanunda edilən dəyişiklik Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da sahibkarların həmin dövrədəki fəaliyyəti ilə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.

Geniş müzakirədə deputatlardan Razi Nurullayev, Azər Badamov, Fazil Mustafa, Etibar Əliyev, Naqif Həmzəyev, Tahir Mirkişili rəy və təkliflərini diqqətdə çatdırıblar. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub. İclasın yekununda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bildirib ki, Mülki Prosessual Məcəllədə edilən dəyişiklik də övladlığa götürmə ilə bağlıdır və Ailə Məcəlləsindəki dəyişikliklə əlaqədardır, qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Plenar iclasda bu qanun da birinci oxunuşda təsdiqlənib. Bununla da Milli Məclisin iclası başa çatıb.

Rəfiqə Kamalqızı



YAP Xəzər rayon təşkilatının hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVID-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Namiq Əhmədov YAP Xəzər rayon təşkilatının 2020-ci il ərzində



Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirdi və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışdı.

Daha sonra Namiq Əhmədov qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət

mərkəzində saxlanılıb. İyun ayında rayon təşkilatının 2020-ci ilin birinci yarımillik, dekabr ayında isə illik statistik hesabatları tərtib edilib, statistik uçot dəqiqləşdirilib. Statistik hesabatla görə, hazırda rayon təşkilatı 81 ərazi ilk partiya təşkilatı üzrə 6785 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 3987 nəfəri qadınlar, 2468 nəfəri isə gənclərdir.

Daha sonra müzakirələr aparılıb. Çıxış edənlərdən Milli Məclisin deputatı Rauf Əliyev təşkilatın



üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsəduyğun hesab edib. Hesabat konfransında II Qarabağ müharibəsində xüsusi şücaət göstərən qazi Güləhmədov Eldar da iştirak etmişdir. Cənab Prezidentimiz tərəfindən "Suqovuşanın azadlığı uğrunda cəsur döyüşçü" medalı ilə təltif olunan qazimiz göstərilən diqqət və qayğıya görə

ölkə rəhbərliyinə təşəkkür etmişdir. Hesabat yığıncağında YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Nəzrin Məmmədova geniş hesabat məruzəsi ilə çıxış ediblər. Tədbirdə YAP Xəzər rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.

Ceyhun Rasimoğlu

"Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edəcək"

Cənub Qaz Dəhlizi Avropanı Xəzər dənizi ilə bağlayan, Avrasiyanın enerji xəritəsini yenidən dizayn edən dünyamiqyaslı infrastruktur layihəsidir. İlk mərhələdə 7 dövlət birləşdirən bu layihədə bu gün 18 dövlət, 19 beynəlxalq şirkət və 5 global maliyyə təsisatları iştirak edir. Maliyyə tutumu 33 milyard dollar olan Cənub Qaz Dəhlizi bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlini həyata keçirəcək, bölgəyə və ölkələrə sabitlik, inkişaf, əməkdaşlıq və rifah gətirəcək. Bu layihədən isə daha çox qazanan Azərbaycan dövləti və xalqı olacaq. Çünki üçüncü tərəflərin gələcəkdə Cənub Qaz Dəhlizinə daxil olması Azərbaycanın gəlirlərinin daha da artmasına, ölkəmiz üçün əlavə dəyərin yaradılmasına imkan verəcək". Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.



Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olub: "Təsədüfi deyil ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Məhz, bu il Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox tə-

sizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şəxələndirir"- deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan qazı Avropada Yunanıstan, Bolqarıstan və İtaliya bazarlarına nəql olunsa da, gələcəkdə qitənin bir çox istiqamətlərinə də təbii qazın nəqli mümkün ola bilər: "Məsələn, TAP boru kəməri İtaliyanın cənubuna qədər uzanır. Orada da İtaliyanın iri qaz şirkətinin şəbəkəsinə qoşulur. Bu şirkət İtaliyada ən geniş paylama şəbəkəsinə malik şirkətlərdən biridir. Bu istiqamətdə gələcəkdə İtaliya üzərindən bir çox ölkələrə, əsasən də Qərbi Av-

ropa ölkələrinə təbii qazın nəqli reallaşdırıla bilər. Bu ölkələr Fransa və İsveçrə də ola bilər. Digər tərəfdən Bolqarıstandan əlavə olaraq Rumıniya və Macarıstan bazarlarına təbii qazın daşınması mümkün ola bilər. Yəni, bu, öz növbəsində Cənub Qaz Dəhlizinin gələcəkdə də nə dərəcədə perspektivli və strateji bir layihə olduğunu göstərir".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi gələcəkdə Türkmənistan və Qazaxıstan kimi ölkələrin təbii qazının nəqlini də həyata keçirə bilər: "Digər tərəfdən, Şərqi Aralıq dənizindən çıxarılaçaq təbii qaz, əsasən də İsrailin təbii qazı gələcəkdə bu boru kəməri ilə daşına bilər. Eyni zamanda, Yaxın Şərq ölkələrini də Avropa bazarlarına çıxara biləcək əlverişli marşrut Cənub Qaz Dəhlizidir. Bu da öz növbəsində bu ölkələr üçün hazır infrastrukturdu və əlverişli perspektiv yaradır".

Karen Bekaryan: "Erməni cəmiyyəti dövlətin yoxluğuna alışmaqdadır"

"Hazırda Ermənistan cəmiyyəti bundan sonra dövlətin olmayacağına alışmaqdadır". SİA Ermənistan məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri keçmiş millət vəkili, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin keçmiş üzvü Karen Bekaryan deyib.

O, qeyd edib ki, bu, siyasi, hüquqi, mənəvi və ümumiyyətlə, bütün baxımdan mütəlak bir ayıbdır.

"Mütəlak bir utancla qarşılaşırıq və bu, birinci, ikinci, üçüncü deyil. Bu, siyasi, hüquqi, mənəvi olmaqla, bütün



baxımdan, bütün mənələrdə mütəlak bir ayıbdır və təbii ki, digər tərəfdən, bu, bir daha hüquqi proseslər baxımından gələcəyə etiraf ifadəsidir", deyərək bildirdi.

Siyasi qüvvələrə gəldikdə isə, Bekaryan deyir ki, siyasi qüvvələrin biri tez, digəri yavaş, üçüncüsü tələsik, dördüncüsü dərin, ən azından bəzi şəxslərin adından hərəkət edir. O, həmçinin bildirdi ki, cəmiyyət dövlət gücünə və dövlətə sahib olmağa biləcəyinə alışır.

Bekaryan bu barədə təəssüflə danışdığını qeyd edib, ancaq, "başqa cür

ifadə edə bilmirəm", deyərək etiraf edib.

Xatırladaq ki, ötən ilin payızında imzalanan üçtərəfli müqavilədən sonra Ermənistan vəziyyəti tamamilə dəyişib və bu dövlətin daxilində gedən proseslər erməni vətəndaşların öz dövlətinə inamsızlığını isbat edir. İsbat edir ki, adi vətəndaşlar dövlətdən heç nə gözləmir, gözləntiləri yalnız Rusiyanın, Fransanın təmsilində xarici dövlətlərdəndir.

Ermənistan üçün açınacaq məğlubiyətlə nəticələnən 44 günlük müharibədən sonra itgin düşən əsgər və lideyirlərinin öz övladlarının cəsədlərinin tapılması üçün Rusiyadan, bu ölkənin prezidentindən kömək umması təsdiq edir ki, Bekaryanın dediyi kimi, vətəndaşları Ermənistan dövlətinin, hakimiyyətinin yoxluğuna, bundan sonra da olmayacağına alışmaqdadır.

İnam Hacıyev

YAP Nəsimi rayon təşkilatında hərbiçilərlə görüşlər keçirilir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qəhrəman Milli Ordusunun 44 günlük Vətən müharibəsini zəfərlə bitirən əsgər və hərbiçilərlə ardıcıl olaraq görüşlər keçirir. Bu görüşlər həm çoxsaylı gənclərlə videokonfranslar və rayon təşkilatının binasında karantin qaydaları nəzərə alınmaqla təşkil edilir.



Təşkilatın qarargahında keçirilən görüşlərdə Qarabağın işğaldan azad olunmasında fədakarlıqla iştirak edən Nəsimi rayonu ərazisində yaşayan əsgər və zabitlərin problemləri öyrənilərək, onları rahat edən məsələlərin həllinə dəstək verilir.

Nəzakət ƏLƏDDİNQIZI

Rusiya mətbuatı: Sülhməramlılar Şuşaya yüklərin çatdırılmasına kömək ediblər

Rusiya sülhməramlıları Dağlıq Qarabağda Şuşanın infrastrukturunu bərpa etmək üçün inşaat materialları ilə dolu olan 60-dan çox yük maşını müşayiət ediblər.

SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatla görə, sülhməramlı kontingentin hərbi heyəti Azərbaycanın tələbi ilə avtomobillər olan iki kolonun hərəkətinin təhlükəsizliyini təmin edib. "Rusiya barışıq kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək", deyərək məlumatda bildirilir.





Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri müəyyənləşdirilib. AZƏRTAC xəbər verir ki, İqtisadi Şura öz vəzifələrini yerinə yetirərək və hüquqlarını həyata keçirərək dövlət orqanları (qurumları), beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Şuranın fəaliyyət istiqamətlərinə ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər, eləcə də makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq, iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək, iqtisadi sahədə nor-

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri hansılardır?

mativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək daxildir. Şura fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildə bir dəfə məlumat verəlidir.

İqtisadi Şuranın vəzifələri ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyasının, eləcə də həyata keçirilən iqtisadi islahatların ictimai müzakirəsini təşkil etmək və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək, Azər-

baycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirməkdir. Şuranın müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq görülməli işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatları, elmi müəssisələri və aidiyyəti dövlət orqanlarını (qurumlarını) cəlb etmək, beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə aid məsələlərə bağlı iş-

çi qruplar yaratmaq, fəaliyyət istiqamətlərinə aid məsələlərə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək, dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq, fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək kimi hüquqları var.

Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Şuranın sədri fəaliyyətlə bağlı müvafiq işçi qruplar yaratmaq və digər vəzifələri yerinə yetirir. Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir. Katibliyin tərkibini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə" təsdiq edilib.

YAP Zaqatala rayon təşkilatı hesabat yığıncağı keçirib



Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağını giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov rayon təşkilatının ötən ildəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

Bildirib ki, rayon təşkilatı hər il olduğu kimi, çətin və mürəkkəb 2020-ci il ərzində öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Ümummilli Lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsədilə sistemli işlər görülüb. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən olan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən

və cəmiyyətə çatdırılmasından ibarət olub.

Natiq dövlət başçısının həyata keçirdiyi islahatları diqqətə çəkərək, ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində layihələrin reallaşdığını bildirib. Ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Prezidenti, Siyahılı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVID-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı danışdı: "Biz Birlikdə güclüyük" devizi altında keçirilən aksiya zamanı rayon təşkilatımız tərəfindən tənha ahıl insanların ehtiyaclarının ödənilməsi ilə əlaqədar imkansız ailələrə sosial xidmət və ərzaq yardımı göstərilmişdir".

H.Qurbanov bildirib ki, 27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə rayon ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları müntəzəm ola-

raq hərbi xidmətdə olan əsgərlərin ailələri ilə əlaqələr saxlamış, şəhid ailələrində olmuş, yaralı qazilər və onların ailə üzvləri ilə görüşmüş, səhhətləri, problemləri ilə maraqlanmış və rayon təşkilatına müntəzəm olaraq məlumat vermişlər.

Çıxışının sonunda H.Qurbanov bildirib ki, YAP Zaqatala rayon təşkilatı 2021-ci ildə də, üzünə düşən vəzifənin öhdəsindən layiqincə gələcək. Qeyd edib ki, rayon təşkilatının 7648 üzvü var. Onlardan 4235-ni qadınlar, 3343-nü isə gənclər təşkil edir.


Tədbirdə çıxış edən YAP Zaqatala rayon təşkilatı qadınlar şurasının sədri Vəfa Süleymanova, YAP Zaqatala rayon təşkilatının gənclər birliyinin sədri Elburus Məmmədov və ərazi ilk partiya təşkilat sədrləri görülməli işlərdən danışdı, rayon təşkilatının üzvlərinin rayonda ki ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd ediblər. 2020-ci ildə YAP Zaqatala rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra çıxış edən YAP İcra katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev bildirib ki, YAP Zaqatala rayon təşkilatı tərəfindən həm Milli Məclisə keçirilən seçkilər zamanı, həm pandemiya dövründə, həm də Vətən müharibəsi vaxtı həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Natiq YAP Zaqatala rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yığıncaqda hesabat məruzəsi və Fəaliyyət Planı qəbul edilib, YAP Zaqatala rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Zümrüd BAYRAMOVA

YAP Xaçmaz rayon təşkilatının hesabat yığıncağı keçirilib



YAP Xaçmaz rayon təşkilatının Şura üzvlərinin, ərazi ilk partiya təşkilat sədrlərinin, partiya fəalllarının iştirakı ilə 2020-ci ilin yekunları və 2021-ci il üçün fəaliyyət planının təsdiqi ilə bağlı hesabat yığıncağı keçirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev çıxış edərək Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin sayəsində təşəkkül tapmış onun nurlu şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənmiş və respublikamızın siyasi həyatında indiki mövqeyini tutmuşdur: "Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Çünki Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyatda vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Bugün ikinci Qarabağ müharibəsində şanlı zəfəri, qalibyyəti Azərbaycan xalqına

bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycanca həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı".

Ş.Xanbabayev bildirib ki, YAP Xaçmaz rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının fəaliyyət planına və Mərkəzi Aparatın təlimat və göstərişlərinə əsasən qurduğunu qeyd etmişdir.

Hesabat yığıncağında

bildirilib ki, il ərzində partiya sıralarına daxil olan üzvlərin mütləq əksəriyyəti sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib olan gənclərdir. YAP rayon təşkilatı ölkəmizdə baş vermiş ictimai-siyasi proseslərin gedişində yaxından iştirak edib.

Yığıncaqda YAP Xaçmaz rayon təşkilatının Aparat rəhbəri Fazil Rəhmətov, YAP Xaçmaz rayon təşkilatı Qadınlar şurasının sədri Sevinc Sədullayeva, YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri çıxış edərək, 2020-ci ilin yekunlarına həsr olunmuş hesabatı qənaətbəxş hesab ediblər. Çıxış edənlər Ali Baş Komandan, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızın qüdrətlənməsinə və çiçəklənməsinə istiqamətində aparılan uğurlu işlərdə öz tövhələrini verəcəklərini bildiriblər.

Hesabat yığıncaqda Yeni Azərbaycan Partiyası İcra Aparatının məsul işçisi Refael Gülməmmədov çıxış edib.

R.HÜSEYNOVA

Bu il Bakıda daha 2 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzinin açılışı planlaşdırılır



Bu il Bakıda daha 2 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzinin açılışı planlaşdırılır. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə məlumat verilib. Bildirilib ki, həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk "ASAN xidmət" mərkəzləri inşa olunur.

“Gün gələcək və bu gün işğal altındaki torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. O gün gəldi. Verdini bütün söz və vədlərin sahibi olan, onu həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin vaxtilə səsləndirdiyi bu bəyanat gerçəkləşdi. Vətən müharibəsində böyük Qələbəmizə həsr olunmuş Zəfər paradında “mənəm Ali Baş Komandanım, mənəm əsgərim, mənəm zabitim,”- deyər hər bir soydaşımız Müzəffər Azərbaycan Ordusu ilə qurur duydu.

Müstəqilliyin, ərazi bütövlüyünün təminatı məhz güclü ordu ilə reallaşır. Azərbaycanın tarixi Zəfər Qələbəsinə həsr olunmuş parad ordu quruculuğunun Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu göstərdi. Təbii ki, güclü ordu həm də güclü iqtisadiyyat tələb edir. Azərbaycanın hər il genişlənmə beynəlxalq enerji layihələri, iqtisadi imkanları hərbi potensialının inkişafına zəmin yaratdı. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirdi. Son illər ərzində 20-dən çox hərbi zavodun yaradılması, 1200 addan çox hərbi təyinatlı müxtəlif məhsulların istehsalı və ixracı, ordumuzun müxtəlif ölkələrdən alınan müasir silah və texnikalarla təmin edilməsi Azərbaycan dövlətinin uğurlu hərbi strategiyasının bariz nümunəsidir.

Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Güclü olan haqlıdır. Belə olan halda Azərbaycan siyasətində güclü ordu quruculuğunun dövlət prioritetinə çevrilməsini labüd etdi. Vətən müharibəsi Azərbaycan siyasətində hərbi strategiyanın düzgün qurulduğunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını erməni işğalından təmizlədi.

Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycanın tarixi Qarabağ bölgəsi düşmən əsarətindən xilas edildi. Zəfər paradı Azərbaycanın tarixində qəhrəman-

lıq, mərdlik qalibiyyət təqvim, Ermənistanın tarixinə məğlubiyyət günü kimi həkk olundu. 30 ildə beynəlxalq təşkilatların ede bilmədiklərini Azərbaycan Ordusu 44 gündə həyata keçirdi. Bu, həmçinin bütün dünyada işğala, hərbi təxribatlara cəhd etmək istəyən qüvvələrə, dövlətlərə ibrət dərsi idi. Beynəlxalq ictimaiyyətin, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun da Zəfər Paradından götürəcəyi Azərbaycan realiti, təcrübəsi oldu.

Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, vətən sevgisindədir. Bu müharibədə yalnız haqlı və haqsız tərəflər qaldı. Ölkə Prezidenti 44 gün ərzində Azərbaycanın haqq səsinə çatdırmaq üçün bütün beynəlxalq aləmə səsləndi 30 dan artıq müxtəlif ölkələrin jurnalist və ekspertlərinə verdiyi tutarlı cavablarla onların məkrli baxışlarını alt-üst etdi, informasiya blokadasını yarıdı və bu müddət ərzində dünya ictimaiyyətinin diqqəti bizə fokuslandı. Bütün dünya heyranlıqla lider-xalq vəhdətinin yüksək nümunəsini, eyni zamanda cəsarətlə mərhəmətin uğurlu sonluğunu izlədi.

Qələbə təkə müəyyən ərazini ələ keçirtmək deyil. O, ruhun, ağılin, səbrin qalib olmasıdır. Qələbə üçün ruh bütün qüdrəti ilə ayağa qalxmalı, nəinki düşməni, ölümlün özünü belə diz çökdürən iradə sə-

Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir



Abil Ağasəfov,
YAP Qəbələ rayon
təşkilatının sədri

ferber olmalıdır. Belə olan halda yalnız silahlar deyil, yuxarı qalxan yumruq belə ağır zindan kimi düşmənin başına düşüb onu eza bilir.

Azərbaycan xalqı heç vaxt qılıncını ağılı və inam olmadan qaldırmayıb, çünki nəticənin özü üçün xəcalət, bəşəriyyət üçün fəlakət olacağından əmindir. Bu gün qələmə qılınc, ağılla güc ayrılmaz bir vəhdət təşkil etdiyinə görə millət də iqiqat qurur yaşayır. Bu birliyin, bütövlüyün möhtəşəmliyi, böyüklüyü idi ki, bir oğulun yerini min oğul tuta bildi, Ali Baş Komandanın diplomatiya cəbhəsində verdiyi döyüşü, qələmlə yazdığı əsgər öz silahı ilə tamamlaya bildi, hər ikisi bir-birinə sarsılmaz arxa durdu. Bu, elə bir oyanış, milli kimliyə elə bir qayıdış oldu ki, sanki bütün tarixdə olan qəhrəmanlarımızın, şəhidlərimizin, qeyrətli oğullarımızın ruhu da bu böyük orduya qatılıb, düşməne savaşa açdı.

Böyük Qələbənin əhəmiyyətin-

dən danışarkən xüsusi olaraq onu qeyd etməliyəm ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandıığımız qələbənin baş tutmasında ən önəmli amil olub. Qələbəmizi istəməyən, uğurlarımıza qıscanlıqla yanaşan, düşmən mövqədə olan və düşməne, işğalçıya açıq-aşkar dəstək verən bu qədr qüvvə qarşısında cənab İlham Əliyev mətin iradə, yenilməz qətiyyət, dönməzlik nümayiş etdirdi. Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, xalq öz ordusunun Komandanını, Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün, müdrikiyinin və gözəl xüsusiyyətlərinin bir daha şahidi oldu. Xalq dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş, vətənpərvər Ali Baş Komandan, xalqımızın, ordumuzun hər qələbəsinə bütün səmimiyyəti ilə ürəkdən sevinən, bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu. Bu gün heyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Azərbaycan qarşısızdırma, rəqabət məkanı yox, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən Azərbaycan, həmçinin sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bununla yanaşı, Bakıda 120 dövlətin təmsil olduğu Qoşulma Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşünün keçirilməsi, ölkəmizin bu təşkilata uğurla sədrlik etməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Bu sirayə, həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir.

Bunlarla yanaşı, Azərbaycan uğurlu enerji strategiyası həyata keçirməklə regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Digər tərəfdən, Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib.

Bütün cəbhələrdə möhtəşəm qələbənin memarı şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevdir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan dünyanın iqtisadi, siyasi və humanitar mərkəzinə çevrilib. Bütün sahələrdə ilk dəfə imza atan ölkəmiz müxtəlif beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilməklə malik olduğu imkanlarını dünyaya təqdim edir. Multikulturalizmin, tolerantlığın vətəni kimi tanınan Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirməklə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır. XXI əsrin siyasətçisi cənab İlham Əliyev Azərbaycanın imzası qədər sözünün də əhəmiyyətli olduğunu bir daha təsdiqləmişdir. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqə, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü realıqlarıdır. On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yarılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthinə müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarıldı. Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi. Hazırda bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüsünü öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Belə ki, məhz dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulma Hərəkatının koronavirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarix düşdü. Qoşulma Hərəkatının Zirvə görüşündə isə dövlətimizin başçısı BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs də beynəlxalq birlik tərəfindən dəstəkləndi. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Dövlət başçısı İlham Əliyevin cəmiyyətə, dünyaya mesajları dolğun, hərtərəfli və əsaslandırılmışdır. Prezident xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə edir, Azərbaycanın daha güclü dövlət olacağını bildirir. Xalqın etimadı ona yeni təşəbbüslər irəli sürməyə stimül verdiyini vurğulayır. Şübhəsiz, qarşıdakı növbəti illər ərzində bu missiyanın da uğurla həyata keçəcəyinə şahid olacağıq.

YAP Samux rayon təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər

Dünya Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Ziyadlı kəndində Abdullayev Qəzənfər Nəcəf oğlunun ailə üzvlərini ziyarət ediblər. Görüşdə iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb. Görüşdə şəhidimizin əziz xatirəsi yad edilib, barələrində xoş təəsürlər danışılıb. Qeyd olunub ki, bu gün dövlətimiz vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır və bu cəmiyyətimiz tərəfindən məmnunluq hissi ilə qarşılanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir. Keçirilən görüşdə şəhid ailəsinə ərzaq bağlaması təqdim edilib.

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Ziyadlı kəndində Abdullayev Qəzənfər Nəcəf oğlunun ailə üzvlərini ziyarət ediblər. Görüşdə iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.

Görüşdə şəhidimizin əziz xatirəsi yad edilib, barələrində xoş təəsürlər danışılıb. Qeyd olunub ki, bu gün dövlətimiz vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır və bu cəmiyyətimiz tərəfindən məmnunluq hissi ilə qarşılanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir. Keçirilən görüşdə şəhid ailəsinə ərzaq bağlaması təqdim edilib





Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğuna xidmət edən Milli Prioritetlər

Bəli, bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir.

Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə saldığı bir məqamda, Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu, reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir.

Bu baxımdan Prezident İlham Əliyev fevralın 2-də Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının başlıca prioritetlərini müəyyən edən proqram Sərəncamı - "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" növbəti 10 ildə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, əhalinin maddi rifah halının daha da yüksəldilməsini, milli iqtisadiyyatın inkişafının genişləndirilməsini və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasını təmin edəcək.

Həmçinin, Sərəncamda azad olunan ərazilərin sosial iqtisadi inkişafı da nəzərdə tutulub ki, bu da öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcək. Beləliklə, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyət-cə daha yüksək mərhələyə çıxaracaq. Ən əsası isə, dövlət başçımızın son 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız daima öz liderinə inanıb və ölkənin Lider idə qarşıya qoyulan hədəflərə inanla çatıb. Nəticədə Azərbaycan Respublikasının Prezi-



ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

denti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq, 44 gün ərzində 30 illik həsrətə son qoymaq və torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı. Prezident İlham Əliyev rəşadətli Ordumuzun Ermənistan qarşı apardığı "Dəmir yumruq" əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: "Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik".

Və bu gün respublikamızın qarşısında duran ən ümdə məsələ də qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada Prezident İlham Əliyev cənablarının "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti var. "Böyük Qayıdış" proqramı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi sistemində inteqrasiyasında körpü rolunu oynayacaq.

İlk növbədə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın

regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rol bundan sonra özünü daha qabarıq formada göstərəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, for-

malaşmış milli və multikultural dəyərlər qarşısındakı illərdə dövlətimizin qüdrətinin daha da artacağına əminlik yaradır.

Bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir

Milli Prioritetlərdən olan sosial təminatla bağlı islahatların, o cümlədən pensiya islahatlarının da davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması da nəzərdə tutulub. Belə ki, müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımların olması, pensiya islahatlarının aparılması həm də pensiya məbləği ilə sığorta haqqı arasındakı mütənasibliyin artırılmasını nəzərdə tutacaq ki, bu da pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq.

Bir sözlə, növbəti 10 illik Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyət-cə daha yüksək mərhələyə çıxaracaq. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rol bundan sonra özünü daha qabarıq formada göstərəcək. Dövlət başçımız dedi ki: "Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir".

Sonda onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. Beləliklə də, müharibə və pandemiya dövrünün ağır sınaqlarından çıxmış milli birliyimiz növbəti illərdə də özünün bariz təzahürlərini tapacaqdır.



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

1 MANATIN "DƏRDİ" ...

Xeyr, 1 manatın dərini sadə vətəndaş çəkmir, ona görə ki, sadə vətəndaş mərdidir, cömərddir və əlində olan sonuncu qəpiyini belə digəri ilə paylaşa bilər və paylaşır da. Demirəm ki, sadələri arasında, elə imkanlılar içində də mərdləri kifayət qədərdir, əlbəttə ki, bəzilərinə də çıxmaq şərti ilə. Ancaq mən bu dəfə heç də insani keyfiyyətlərə xas olan məziyyətlərdən danışmaq, daha doğrusu isə yazmaq fikrində, düşüncəsində deyiləm. Məsələ başqadır...

Məsələ ondadır ki, bir manatın dərini çəkənlər bir sıra qurumlardır və bu qurumlar əllərinə düşən hər fürsətdən maksimum istifadə edərək, sadəcə, vətəndaşların, sözün əsl mənasında, əsəbləri ilə oynayırlar. Elə götürək ödəmə terminallarının oyunbazlığını. Nə baş verir? Demək, bir çoxlarının da məlumat aldıkları kimi, "Milliön" və s. ödəmə terminallarında bundan sonra vətəndaşlardan 1 manat xidmət haqqı tutulacaqmış. Özü də yalnız bu ödəmə terminalı deyil, gələcəkdə digər ödəmə terminalları da bu vasitəyə keçəcəklər. Bunu "Milliön" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva "Xəzər" televiziyaşasının "Birinci studiya" verilişində deyib. "Hazırda yalnız "Azərişiq" qeyri-əhali ödənişlərində müştərilərdən borcun əlavə 1 AZN ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitora qeyd olunub. Bu qərar "Milliön" və "Azərişiq" arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu, yalnız "Milliön" köşklərinə şamil olunmur. Ümumi olaraq "Azərişiq" tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir, - deyir Əfəndiyeva qeyd edib. Deyib və...

Və sanki bu adamlar xalqa xoş xəbər veriblər ki, bəs ay camaat, duydu-muydum deməyin, daha bundan sonra işiqpulu ödəyərkən, xidmətinə görə "Milliön"ə əlavə 1 manatda bəxşəyib verəcəksiniz, əks halda, dövlətin satdığı işığın ödənişini edə bilməyəcəksiniz! Təsəvvürünüzə gətirin, sosial durumu normal olmayan vətəndaş qepik-qepik yığıdığı vəsaiti aparır "Azərişiq"ə köçürməyə və görür ki, terminal ondan əlavə bir manat tələb edir, onun əlavə 1 AZN-i isə yoxdur! Nə etsin binəva? Axı başqa nə edə bilər ki? Məcbur qalıb iki çörəyinin pulunu yedizdirəcək möhtərəm, möhtəşəm "Milliön"ə, yaxud da çox hörmətli "Azərişiq"ə. Sonradan isə dəyərli "Azərqaz", mötəbər "Azərsu" və s. və i... Mən hələ əlavə 1 AZN-i tapa bilməyinin dərini demirəm..! Məqsəd nədir? Məram nədir? Bəyem, indiyə qədər vətəndaşdan 1 AZN əlavə ödəmə haqqı tutulmurdusa, bundan sonra həmin haqqın tutulmasına birdən-birə nə hacət yarandı ki?

Gəlın açıq deyək, məgər "Azərişiq"ınmı, yoxsa "Milliön"lərinmi vətəndaşların ciblərində qalan əlavə 1 AZN-ə ehtiyaclarımı var? Yoxsa gələcəkdə bu "ehtiyac" digər strukturlarda da yaranacaq? "Dərdləri", "problemləri" bu qədərmi çoxdur ki, indi də bu kimi anlaşılmaz vasitələrlə gözlerini sadə vətəndaşların, vergi ödəyicilərinin ciblərinə dikməyə başlayıblar?

Azərbaycanın sadə vətəndaşı həmin vətəndaşdır ki, istər pandemiyanın qarşısına çıxardığı ağır sınaqlardan dövlətinə dəstək göstərərək çıxır, Azərbaycanın sadə vətəndaşı həmin vətəndaşdır ki, Vətən müharibəsində son tikəsini, isti geyimini, çörəyini əsgəri ilə bölüşdü, Azərbaycanın sadə vətəndaşı həmin vətəndaşdır ki, imkanı olan harınlardan fərqli olaraq, pulunu gizlətmədi, şəhid və qazi ailələrinə yardım məqsədi ilə yaradılan fondlara pensiyasını, məaşısını son qəpiyinə qədər verdi heç "uf" da demədi, heç deməz də!

Bəlkə də (bu mənim ehtimalımdır-R.R.) həmin o "Milliön", yaxud digər ödəmə terminalları onlarla əməkdaşlıq edən və edəcək kommunal xidməti göstərən qurumlarla yardım fondlarına köçürdüləri vəsaitləri, məhz bu cür yollarla geri qaytarmağı planlaşdırırlar - vətəndaşların 1 manatlarına göz dikməklə və əgər belədirsə, daha deməyə söz də qalmır. Görünür, 1 manatlıq dərdləri çox imiş, nə etsinlər, ümid qalır manatları vətəndaşdan qoparmağa ki, artıq bunun da necə dəyərlər, "ucu qoyuldu"...

P.S. Əslində, belə bir "ideyanın" kimlər tərəfindən və daha hansı səbəblərə görə ortaya atılmasını da araşdırmaq lazımdır və sual etmək də gərəkdir ki, axı belə bir düşüncəsiz və heç də vətəndaşın deyil, məhz özlərinin şəxsi mənfəətlərinə cavab verən "tədbirin" tətbiq edilməsi nə qədər vacib bir tələbə çevrilib? Yəqin ki, bu məsələnin də səsi bir lətifədə deyildiyi kimi, sabah çıxacaq...

YAP Səbail rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir



YAP Səbail rayon təşkilatı Vətən müharibəsinin şəhidləri Əliyev Fərid Pirəli oğlu, Əhədzadə İlkin Qələmşah oğlu və İsmayilov Orxan Zöhrab oğlunun ailə üzvləri ilə görüşüblər. Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitarlarının cəsətləri, mətənəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi.

Bu tarixi Qələbə və Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirələrini

rəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaqdır. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin şəhidlərinə, onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır. Şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir və partiyanın bütün strukturları “Şəhid ailələrinə qayğı” davamlı aksiyalarında yaxından iştirak edirlər və bundan sonra da edəcəklər.

Bildirilib ki, şəhid mayor İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci ilin iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Doğum günü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması gününə təsadüf edən İlkinin kövrək ürəyi uşaqlıqdan Vətən sevgisi ilə alışıb yanırı. Çox keçmədən, o, məktəbi tərk edib Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. Liseyi başa vurduqdan dərhal sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə yönəldi. Əvəzsiz hərbi xidmətləri nəticəsində çoxsaylı Fəxri Fərmanlarla təltif olunmuşdu. Həyatında yüksək nailiyyətlər əldə edən mayor Əhədzadə yalnız şərəflə böyüdüüyü üç övladı üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün savaşaraq oktyabrın 1-də Daşkəsən-Kəlbəcər istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucaldı. Şəhidimizin Vətənə əmanət üç övladı var. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Fərid Əliyev Pirəli oğlu 1994-cü il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan idmanın müxtəlif növləri ilə məşğul olurdu. Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə könüllü yollanan Fərid Füzulinin, Cəbrayılın azad olunmasında iştirak etmiş və noyabrın 6-da Qubad-



lının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Şəhidimizin Vətənə əmanət iki övladı var. Ucarda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sopsatı və maddi yardım göstərilib.

Şəhid Orxan İsmayilov Zöhrab oğlu 1990-cı il yanvarın 23-də Bakı şəhərində anadan olmuşdur. Ailəsinin və doğmalarının qüruru idi Orxan. Onun qəlbində hər zaman ən müqəddəs hissələrdən olan Vətənə məhəbbət hissi yaşayırdı. Şəhidlik kimi ən ali və şərəfli zirvəyə yüksələn Orxan bütün Azərbaycanın qürur yerinə, fəxrinə çevrilib. Oktyabrın 1-də Cəbrayılın işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına

Şəhid olmuşdur. Şəhidimizin Vətənə əmanət iki övladı var. Ucarda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sopsatı və maddi yardım göstərilib.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər və övladlarının əziz xatirəsini uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, dövlətimizə və onun bütün strukturlarına təşəkkür ediblər. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Rəfiqə HÜSEYNOVA

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında YAP Kürdəmir rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, fəalları və Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov iştirak ediblər.

YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli rayon təşkilatının ötən ildəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı hər il olduğu kimi, 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planına uyğun qurub. Ümummilli Lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsədilə sistemli işlər görüldü. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə görülməli işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub. İdeoloji, təşkilatı fəaliyyətin həyata keçirilməsi, o cümlədən gənclərə vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq

YAP Kürdəmir rayon təşkilatında hesabat yığıncağı keçirilib



ideologiyasının aşılınması istiqamətində də çoxsaylı işlər icra olunub.

Ağali Kərimli ötən il Parlament seçkilərində rayon təşkilatının fəallığının aktivlik nümayiş etdirdiklərini vurğulayaraq, rayon təşkilatının fəalları tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar “Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə rayon ərazisində ahıl, imkansız və ehtiyacı olan ailələrə gigiyenik vasitələr, habelə xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam

edən aksiya çərçivəsində ailələrə ərzaq və digər yardımlar çatdırdığını diqqətə çatdırıb. Həmçinin 27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsi dövründə rayon təşkilatının aparat işçiləri, fəalları və könüllüləri rayonun şəhid ailələrinə, qazilərinə yardımlar etmişlər.

Sonra rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov, Qadınlar Şurasının sədri Sevdə Hacıyeva, idarə heyətinin üzvü Vaqif Aliyev, şura üzvü Məhəmməd Heydəli və Gənclər Birliyinin



sədr müavini Mais Bayramov çıxış ediblər. Onlar çıxışlarında rayon təşkilatı üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edərək 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsəduyğun hesab ediblər. Tədbirdə 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.

YAP İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin məsul əməkdaşı Emil Abasov çıxış edərək YAP Kürdəmir rayon təşkilatının Milli Məclisə keçirilən seçkilər zamanı,

pandemiya dövründə eləcə də, Vətən müharibəsi vaxtı həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Emil Abasov ümumilikdə YAP Kürdəmir rayon təşkilatının ötən ilki fəaliyyətini yüksək qiymətləndirərək, qənaətbəxş hesab edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda rayon təşkilatının bir qrup fəalları və könüllüləri rayon təşkilatı tərəfindən Fəxri Fərmanlarla təltif edilib. Bir qrup fəala isə təşəkkür elan edilib.

R. Kamalqızı

İndi də səhnəyə Serjik gəlir...

E.Şarmazanov: Ermənistanın üçüncü prezidenti tezliklə müsahibə, açıqlamalar verməyə başlayacaq

Bu gün Ermənistanda "it yiyəsini tanımır" deyə yaranmış vəziyyətdən ölkədəki sabıqlarla yanaşı, onların əlaltıları da yararlanmağa çalışırlar. Belə ki, bir vaxtlar Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qulbeçəsi olan sabiq deputat Eduard Şarmazanov da, deyəsən, artıq hərəketə keçib. Beləliklə, Serj Sarkisyanın tapşırığı ilə səhnəyə çıxan Şarmazanov



bu yaxınlarda üçüncü prezidenti Serjkin də xalq qarşısına çıxıb açıqlamalar verməyə başlayacağını deyərək erməniləri müjdələyib. SİA bu barədə erməni mənbələrinə istinadən xəbər verir.

Dünən erməni jurnalistləri başına yığıb onlara Serjkdən əvvəl özü açıqlama verən Şarmazanov bildirib ki, üçüncü prezident xalqa açıqlamalarını daha əvvəl verəcəkdə. Amma nə təəssüflər ki, ölkədəki koronavirus dalğası buna imkan verməyib. Ona görə də, Serj Sarkisyan yaxında xalqın qarşısına çıxıb onları gələcək planları ilə bağlı məlumatlandıracaq. Maraqlıdır ki, Şarmazanov rəhbərinin açıqlayacağı məsələlərin anonsunu da verib: üçüncü prezident yenidən Qarabağ məsələsini qaldıracaq. (Vallah Sizi bilmirəm, mənəm yadıma "...baxma, bu qatarın dalınca, baxma" mahnısının nəqarəti düşdü)

Əslində, məsələ başqadır. Belə görünür ki, bu gün Ermənistanda Robert Koçaryanın yenidən erməni hakimiyyətinə qaytarılacağı barədə dolaşan xəbərlər Serj Sarkisyanı da hakimiyyəti zəbt etməyə həvələndirib. Axı niyə də olmasın. Bu dəqiqə Ermənistanda yiyisizlikdir, Sarkisyan niyə bundan yararlanmasın?

İtkin düşmüş erməni əsgərlərin valideynləri hərbi hissəyə hücum edib, zabiti döyüblər



İkinci Qarabağ müharibəsində birci şəkildə məğlub olan Ermənistan ordusunda itkilərin sayı gizlədilir. Övladlarından xəbər ala bilməyən əsgər valideynləri tez-tez etiraz aksiyaları keçirirlər. Bu dəfə

bir qədər də irəli gedən itkin erməni əsgərlərinin valideynləri hərbi hissəyə hücum ediblər.

"İki sahil" erməni mediasına istinadla xəbər verir ki, döyüşlərdə itkin düşmüş erməni hərbiçilərin valideynləri tez-tez Ermənistanda etiraz aksiyaları keçirir, övladlarından bir xəbər verilməsini tələb edirlər. Bu günlərdə keçirilən etiraz aksiyasının qurbanı hərbi hissənin həkimi olub. Övladları haqqında məlumat almaq istəyən əsgər valideynləri hərbi hissəyə gəliblər. Komandanlıq tərəfindən laqeydlə qarşılaşan valideynlər hərbi hissənin ərazisinə daxil olublar. Burada baş verən qarşıdurma zamanı valideynlər tibb məntəqəsinin raisi Armen Qıdanyanı döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Qıdanyan aldığı xəsarətlər səbəbindən tibb müəssisəsinə yerləşdirilib.

Avtomobillərə plyonka çəkilməsi ilə bağlı yenilik

Milli Məclisin dünən keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtinə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtinə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir. Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Dağıdıcı müxalifətin Qarabağ mövzusunda spekulasiyası...

Yaxud milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur

Deyir "qozbeli qəbir düzəldər", amma radikal müxalifət deyilən satqınlar "sülaləsini" görünür, bu 28 il ərzində qəbir də düzəldə bilməyib. Nə qədər alçaq, nə qədər mənəviyyətsiz olasan ki, 44 gün ərzində Qarabağ Azərbaycanı özümüzə qaytarmaqla, ərazi bütövlüyümüzü bərpa etməklə dünyaya sübut etdik ki, erməni kimi çaqqalları dəmir yumruğumuzla it kimi torpaqlarımızdan qovarıq, qovduq da! Ancaq heç də həmin it kimi qovulan erməni çaqqallarından geri qalmayan, özlərini xalqa "vətənpərvər" kimi təqdim edən radikal müxalifət - AXCP-"Milli Şura" indi də müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.



kəndərli çıxışlar edərək bildirirlər ki, "torpaq yolunda canlarını qurban verən şəhidlərimizi bu hakimiyyət qiymətləndirməyib. Ayağa qalxmaq, küçələrə çıxmaq...". Bu yerdə susa bilmərsən. Ay şərəfsiz, ay məniyini itirmiş əxlaqsız, satqın nə vaxta kimi hər şeyinizi satacaqsınız? Kime çağırış edirsiniz? Axı sizləri o çağırış etdiyiniz xalq çoxdandır tarixin zibilliklərinə atıblar. Kimdir bunlar? Adını "Milli Şura" qoymuş qisasçı ab-havada yaşayan, cılız mənfəətlər uğrunda xalqının milli maraqlarını tapdalayan, "siyasi təşkilatları" kiçik dərəkəndən seçilməyən, bütün "siyasi fəaliyyətini" yalnız maddi gəlir əldə etməyə fokuslanan bu azlıq Azərbaycanı satmaq üçün daim belə böhtanlar atmaqdan bezmirlər ki, bezmirlər.

2013-cü ildə elə xarici güclərin diktəsi ilə yaradılmış "Milli Şura"-nın sədri Cəmil Həsənlı əcabə, nə tez unutdun, həmin dövrdə guya "Qarabağ konsepsiyası" hazırlayacağından dem vururdun. Amma nəticə nə oldu? Ortada hər hansı nə bir konsepsiya, nə də hansısa konsepsiya olmadı. Əslində satqın Cəmil Həsənlının "konsepsiyası" xarici ölkələrə tez-tez səfərlər etməklə, konkret olaraq ABŞ-a səfərlərində ölkəmizə qarşı ən böyük haqsızlıqlardan sayılan "Azadlığa Dəstək Aktı"na 907 sayılı düzəlişin müəlliflərindən biri olan Kristofer Smitlə görüşlər keçirmək, "dostları" olan ermənipərəstlərin mövqelərini dəstəkləmək idi. 2016-cı ildə ermənilər cəbhənin təmas xəttində Azərbaycana qarşı hücumlar təşkil etdiyi bir dövrdə AXCP sədri Əli Kərimlinin oğlu "beynəlxalq tədbirlərdə" Dağlıq Qarabağdakı separatçı rejimin başçısı olan Bako Saakyanın oğlu Armen Saakyanla birlikdə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurdu. Demək ki, bu gün də ermənipərəst fəaliyyət bunlar üçün şüurlu bir seçimə çevrilib.

Belə bir məsələ var: "Qanın elə erməni qanına bulaşsın". Uzun illər ərzində öz liderinə, dostlarına, silahdaşlarına xəyanət edən Əli Kərimli, Cəmil Həsənlı, Gültəkin Hacıbəyli, Leyla Yunus, Vidadi İskəndərli kimi Vətəninə xəyanət edənlər mütəlak etdikləri əməllərinə görə cəzasını çəkəməlidir - özü də xalq, ali qanunlarımız qarşısında!

Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların sərişsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağırlar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştesi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.

Nəticə...

Ancaq bu satqınlar bilməlidirlər ki, Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi bilir və özünün yaxşı bildiyini də bir daha nümayiş etdirdi. Bu Qələbə azərbaycanlılar haqqında "məğlub xalq" sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyətlə barışmayacaq və gec-tez öz əməlinə qovuşacaqdır. Bu isə, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir.

Bu reallığı heç vaxt anlamayan Əli Kərimli, Cəmil Həsənlı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... bu kimi sosial şəbəkə virusları bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Və Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.

Radikalların anlamadığı dəyərlər...

Dövlətçilik və milli mənafe - Əli Kərimli, Cəmil Həsənlı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla

Yunus, Vidadi İskəndərli kimilər nə anlar? Onların ancaq "bəlkə qaytardırlar" xəyalları ilə yaşayıblar. Amacları mövcud hakimiyyətlə cəmiyyət arasında uçurum yaratmaq, hakimiyyətin legitim olmadığı rəyini formalaşdırmaq və bütövlükdə dövlətçiliyə, iqtidarın yeritdiyi müstəqil daxili və xarici siyasətə inamsızlıq yaratmaq olub və xarici dairələr daxilə özləri üçün "beşinci kolon" deyilən dəstəkçilər yaratsalar da, 28 il meyit olan uduzmuş kəsimlər xarici yardım hesabına ölkəni anarxiya və siyasi xaos girdabına sürükləmək əməlinə el çəmərlər, hətta terrora belə haqq qazandırmamaq cəhd göstərirlər.

Erməni ilə həmrəy olan bu boş "başlar" - AXCP-"Milli Şura", yaxud "beşinci kolon"-un və xaricdəki anti-milliyətçilərin buyruq qulları - Əli Kərimli, Cəmil Həsənlı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli...kimi üzdeyən-raq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa çalışaraq kimlərə "xidmət" etdiklərini əvvəllər də nümayiş etdiriblər, bu gün də bu çirkin əməllərindədirlər. Nəticə, necə deyərlər, "boş çanaq" məsələsində olduğu kimi.

Ən maraqlısı isə, Vətəni olmayan, Avropanın küçələrindəki zibillikləri özlərinə "isti ocaq" sayan bu satqınlar ağılasığmaz, doğru olmayan, hətta söyüşlərlə dolu məntiqsiz fikirlər səsləndirirlər. Çünki onlar mənəviyyətləri, əxlaqları satılmışlardır, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar istənilən anda istənilən adamı satmağa belə gedərlər. Lakin danışıqda "Vətəndən", "ədalətdən", "hüquqdan", "demokratiyadan" dem vururlar. Çünki xarici dairələrə xidmət edən xəyanətkarların anatomiyası belədir. Bu xəyanətkarlar o xəyanətkarlardır ki, hətta şəhidlərin mərasimindən də istifadə etməyi planlaşdırmışdılar.

Bu günlərdə "OsmanqızıTV"-də Əli Kərimli, Cəmil Həsənlı, Gültəkin Hacıbəyli, Leyla Yunus, Vidadi İ-



Cəmil Həsənlinin "Leninçiliyi", yaxud qıvcırmış bolşevizm təfəkkürü

O haradan ortaya düşüb və indi nə istəyir?

"Milli Şura"nın anti-milliy sədri, eləcə də sağlam düşüncəli ictimai rəyde xəstə təfəkkürlü Əli Kərimlinin dirijor çubuğu ilə idarəolunan müqəvvası, ya da ipli kukla personajı təsirini başıslayan Cəmil Həsənlinin həm də "tarixçi professor" adı altındakı siyasi var-gəlləri, sözün əsl mənasında, ürekləri bulandırmada davam edir. İllər əvvəl sırf təsadüf nəticəsində adıçəkilen qurumun "vahid namizədinə" çevrilmiş və bu fərdin hələ də özünü zorla "lider" kimi cəmiyyətə sırımması da, əslində, onun bütün keyfiyyət-sizliyini ortaya çıxarmaqdır. Radikal müxalifətin "Lenini" obrazını yaratmağa çalışan bu qıvcırmış bolşevik təfəkkürlü ünsürü isə söz yox ki, cəmiyyətin böyük kəsimi nə tanıyır, nə də qəbul edir.

Cümşüd Nuriyev: "Cəmil Həsənlili meydan hadisələrində ortada olmayıb"

Onun barəsindəki faktları isə ümumxalq mübarizəsi zamanı - 1988-ci ildən meydanlarda olanlar daha yaxşı bilirlər. Elə götürək Cümşüd Nuriyevi. Bu günlərdə onun Cəmil Həsənlili barəsində dediyi fikirləri diqqətimdən yayınmadı və düşündüm ki, onun həmin fikirləri ətrafındaca təhlilimi aparım. Təkcə bir ifadə yetərlidir ki, əvvəlinciyə gündən AXC sıralarında olmuş, sonradan isə oranı tərk etmiş bir kəsin - Cümşüd Nuriyevin düşüncələrini təsəvvürünə gətirərsən. "Cə-

mil Həsənlili meydan hadisələrində ortada olmayıb. 1988-ci il fevral ayının 19-da birinci mitinqdən 1993-cü il - Heydər Əliyev gələnə qədər AXCP-nin fəaliyyəti göz önündədir. Əvvəllər o partiyanın içində olmuşam, 1989-cu ildə onların maraqlarının əsasən hakimiyyət davasından ibarət olduğuna görə, oradan çıxmışam", bildiren politoloq, Cəmil Həsənlili təmsalında bəzilərinin vaxtaşırı əsassız bəyanatlar vermələrinə, mənə də varam oyunbazlıqlarına münasibətini bildirərkən deyib.

"İl Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyi çoxlarını narahat etdi. 50 partiya BMT, NATO, ATƏT, Aİ, AŞPA və başqa təşkilatlara müraciət edəndə AXCP qatılmadı"

Və yalnız hərəkət vaxtları deyil, eləcə də sonrakı ictimai-siyasi proseslərin gedişatında da Cəmil Həsənlinin hansı siyasi klounluqlar nümayiş etdirməsi də maraq doğurur. Beləliklə, "Milli Məclisin üzvü, eyni zamanda sonradan Azərbaycan vətəndaşı kimi onların fəaliyyətlərini izləmişəm", deyən Cümşüd Nuriyevin bu əsnada AXCP-nin ümumiyyətlə ümummilliy məsələlərdə yaxasını kənara çəkməsi faktını da elə-belə xatırlatmayıb. SİTAT: "İl Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyi çoxlarını narahat etdi. 50 partiya BMT, NATO, ATƏT, Aİ, AŞPA və başqa təşkilatlara müraciət edəndə AXCP qatılmadı. Bu hadisəni danladım, çünki

bunların marağı tamamilən başqadır". Bu gün həmin Cəmil Həsənlinin AXCP sədri Əli Kərimli ilə özünə əl qatması, müxtəlif siyasi məsələlərdə bolşevizm təfəkkürü nümayiş etdirmələri də xalqda hiddət doğurur. Ancaq fakt budur ki, onların hakimiyyətə gəlmək hərislikləri artdıqca, daha çox cılızlaşır, daha çox ifşa olunmağa başlayırlar. SİTAT: "Həmişə Prezidentlə torpaq almaq davası edirdilər, İlham Əliyev isə doğru zamanı gözlədi və geri qaytarılması xeyal kimi görünən torpaqları işğaldan qurtardı. O ki qaldı bütün bu uğurlardan sonra Cəmil Həsənlili kimilərinin hansısa xarici, yaxud daxili qrant müqabilində dextisiz dilənməyinə..."

"Onlar jurnalistlərlə bir cür, partiya daxilində başqa tipdə, iqtidarın yanında isə tam fərqlidirlər"

Cümşüd Nuriyev bildirib ki, Əli Kərimli başda olmaqla AXCP müavinlərinin 6-sı əvvəl deputat idi: "Onsuz indi də AXCP-nin 4 müavini ayrı-ayrı partiyaların sədri kimi parlamentdə təmsil olunub. AXCP bu qədər yaxşı idisə, milləti sevən idisə, yanındakılar partiyayı niyə tərk edirdi? İndi də bir dəne "Milli Şura" düzəldiblər. Oranı da tərk edənlər var. Onlar jurnalistlərlə bir cür, partiya daxilində başqa tipdə, iqtidarın yanında isə tam fərqlidirlər".

Beləliklə, bu gün Amerikada oturub yekə-yekə danışmağın heç də siyasətçilik, yaxud bolşevik disidentliyi deyil, sadəcə dilə desək, ucuz oyunbazlıqdır. Bu baxımdan,



"ABŞ və Avropa oturub uzaqdan şəşələnmək kişi işi deyil. Onların hansı sifarişə oynadıqları hamıya bellidir. Elələri var ki, doğma qardaşı oturub parlamentdə, iki cəbhəyə oynayırlar", deyərək politoloq bildirib.

Onun sözlərinə görə, özünə müxalifət deyən belələrinin maliyyələşdirən təkə xaricilər deyil, Azərbaycanın daxilində də onlara pul ayıranlar var: "Buna görə də, hüquq-mühafizə orqanları diqqətli olmalıdır. Bu isə 5-ci kalondan əlavə 6-cı kalonun da mövcudluğundan xəbər verir. Bunlar dövlətin içində dövlətin əleyhinə olanların adamıdır. Qapalı iclaslarda bir məsələ müzakirə olunur və həmin informasiya dərhal onlara sızdırılır".

"Elə ən təhlükəli intellektli insanların dövlətə qarşı çıxmasıdır, Lenin də belə edib"

Politoloq xaricdən dövlətçilik əleyhinə bağırana da mesaj yollamağı unutmayıb və bildirib ki, əgər belə qoçaqdırlarsa, gəlsinlər Azərbaycanda fəaliyyət göstərib, reallığı özləri görsünlər. SİTAT: "Paşinyan Ermənistanı böyrü üstə qoydu, Serj Sarqsyanın kürekəndən başqa dünya ermənilərinin heç biri Nikola qarşı çıxmıdı. Amma bizdə qalib ölkənin qalib Prezidentinə qarşı bu qədər haqsız, ədalət-

siz və məntiqsiz fikirlər səsləndirilər. Bunun arxasında yalnız şəxsi maraq dayanır. Bunların nə dövlət, nə də millət marağı var. Hakimiyyətə hərislik gözlərini elə tutub ki, Azərbaycan dövlətinə də nifrət edirlər. Öz əməllərində millətə ağıl vermək istəyən "Milli Şura"nın üzvləri deputat olanda səsləri çıxmırdı, indi hamısı "qəhrəman" olub".

"Guya Milli Şura yaratdı, indi ətrafında 3-4 nəfər qalıb. Bu adam əsərlərində Heydər Əliyevi çox yüksək qiymətləndirir. Vaxtı ilə parlamentdə olanda İlham Əliyev haqqında yaxşı fikirdə idi. İndi nə deyirdi?", deyərək sual edən Cümşüd Nuriyev sonda bildirib: "Əksinə, 15 ildən sonra İlham Əliyev əsl İlham Əliyevdir, əsl Prezidentdir. Ölkə başçısını dəstəkləməliyik çünki qürurumuzu qaytardı. Bütün bunların fonunda Cəmil Həsənlinin guya ağıl vermək xarakterli çıxışları mənasızdır. Bir vaxtlar savadlı araşdırmaçı alim idi. Elə ən təhlükəli intellektli insanların dövlətə qarşı çıxmasıdır. Lenin də belə edib. Hər halda Cəmil Həsənlili Lenin deyil. Adamın bu yaşında (70 yaş) iddiaları ancaq şəxsi maraqlar üstündə qurulub". Nə deyəsən, həqiqət həqiqət olaraq qalır və ondan da yalnız həqiqət doğur...

Rövşən RƏSULOY

Avropanın Rusiyaya qarşı ən optimal strategiyası nə ola bilər?

Avropa İttifaqının xarici məsələlər komissiyasının rəhbəri Jozep Borrellin ötən həftə Moskvaya reallaşan səfəri Avropada şok qalmağa səbəb olub. Maraqlıdır ki, bu məsələyə avropalı rəsmilərin əksəriyyəti fərqli mövqədən yanaşırlar. Məsələn, Paris Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı Surul Bre Moskvaya səfəri zamanı Avropa diplomatiyası rəhbərinin nüfuzuna vurulan zərbəni Avropa Birliyinin artıq hansı strategiyayı həyata keçirəcəyini bilməməsi ilə əlaqələndirir. SİA bu barədə xarici mətbuatın xülasəsinə istinadən bildirir.

Maraqlıdır, görə, Rusiya ilə danışıqlara qatılmağın düzgün yolu nədir? Qəribədir ki, fransız mütəxəssis mümkünsüz təklif edir: Rusiyayı yerkökə və çubuqla təslim et. Sadəcə, ona görə ki, bu gün Avropa Birliyinin pulu çoxdur və şübhəsiz ki, Rusiyanın bu gün həmin pullara çox ehtiyacı var.

Ondan başlayaraq ki, 2014-cü ildən - "Kırımın Moskva tərəfindən ilhaq edilməsi"ndən sonra Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlər hələ də açıq olaraq qalmaqdadır. Əslində hazırda yaranmış vəziyyəti Avropa Birliyinin çıxılmaz vəziyyətlə üzleşməsi kimi də dəyərləndirmək olar. Burada Avropanın da öz maraqları var: Rusiya təhlükəsizlik məsələlərin-

də əsas oyunçudur. İran, Suriya, Qara dəniz, Baltik dənizi və Arktikada nüfuz sahibidir. İqtisadi baxımdan Avropa Birliyi Rusiya üçün ilk satış bazarı və əsas xarici investordur. Təbii ki, belə olan halda, xaricdə Avropanın maraqlarını təbliğ edən Jo-



sep Borrell Rusiyayı boykot edə bilməz. Buna baxmayaraq, digər tərəfdən, prinsiplər var: Avropa Birliyi Rusiyadakı gəncərə qarşı mövcud repressiyalarla qətiyyənlə razılışmır. Məhz buna görə də, Avropanın siyasi kimliyini təbliğ edən birinin Rusiya səlahiyyətli ilə görüşməsi başadüşülüdür.

Təbii ki, bu gün Avropada çoxları birliyin prinsipləri adı altında Rusiyaya qarşı etiraz aksiyasını yaratmağın asan olmadığını anlayır. Bununla yanaşı, hazırda Rusiya-Avropa münasibətlərinin qarşılıqlı

inamsızlığa söykəndiyini də çoxları qəbul edir.

Məlumdur ki, siyasətdə güc tapınması ilə qanunun aliliyinin təşviqi arasında açıq bir fikir ayrılığı var. İqtisadi sahədə Rusiya Avropa idxalından asılılığını bilir və buna görə də karbohidrogen və xammal bazarlarını şaxələndirməyə çalışır.

Maraqlıdır ki, Surul Bre elə bu məsələ ilə bağlı bir sıra etirazlarını da gizlətmir. Məsələn, o, bu gün Rusiyanın Avropa Birliyinin daha çox Avropa Birliyinin Rusiyaya ehtiyacı olduğunu da gizlətmir. Niyə biz bu gün Rusiyaya öz yerini göstərə bilmirik? Nə üçün Rusiya hakimiyyət orqanlarına Avropa Birliyinin indi daha güclü olduğunu aydınlaşdırmırıq? Çünki bu gün Avropanın Rusiyanın kapitalına, texnologiyasına, sərmayəsinə və ticarət müqavilələrinə ehtiyacı var. Bundan əlavə, birliyə daxil olan dövlətlər arasında Rusiya ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzilərinin, Yunanıstan və Bolqarıstan kimi Rusiya ilə tarixi və mədəni yaxınlığı var. Digərlərinin - Almaniya və İtaliya kimi açıq iqtisadi maraqları var. Nəhayət, bəziləri üçün Rusiyanın statusu vacibdir - bu ilk olaraq, Fransa və Polşaya aiddir. Fransız siyasətçiyə görə, məhz bu və digər məsələlər Avropanı yol ayrıcında qoymağa qadir.

Ağasəf Babayev

Rusiyada erməni nömrələrinə qadağa...

"Rusiyada erməni nömrəli avtomobillərin gömrük rəsmiləşdirilməsi qaydaları sərtləşdirilib". SİA bu barədə məlumatın "Komsomolskaya Pravda" nəşrində yer aldığını bildirir. Nəşr erməni nömrəli avtomobillərin gömrük rəsmiləşdirilməsinə dair qaydaların sərtləşdirilməsinin ötən ildən qüvvəyə mindiyini bildirir. Belə ki, indi Rusiyada erməni nömrəli avtomobillərdən daha çox onların sahiblərinə qarşı nəzarət gücləndirilib. Bundan əlavə, artıq ölkədə xarici avtomobillərin rus alıcılarına satılması üçün xüsusi bir sistem yaradılıb. Sxemə görə, rusiyalı müştərilər cəlbədiçi qiymətə hər hansı bir avtomobil ala bilərlər.

Xatırladaq ki, əvvəllər gömrük rəsmiləşdirməsindəki qaydalar dəyişənə qədər, Rusiyada il boyu xarici nömrəli avtomobillər sürməyə icazə verildi. İndi bu qaydalar dəyişdirilib. Belə ki, əcnəbi-dən avtomobil alan hər kəs qısa müddətdə gömrük rəsmiləşdirmə prosedurundan keçməlidir.

Maraqlıdır ki, artıq Rusiyanın bütün bölgələrində erməni nömrəli avtomobillərin yoxlanışına başlayıb. Belə görünür ki, artıq ruslar da himayə etdikləri ermənilərin avtomobil satışı bazarındakı fərqləndiricilərdən xəbər tutmağa başlayıblar. Əgər belə olmasaydı, xeyli sayda Ermənistan nömrəli avtomobil sahibləri həbsxanaya göndərilməzdi.



Nikola qarşı səfərbərlik...

“Ermənistanın “əzəli torpaqları”nın Azərbaycana verilməsi bu gün də davam edir”. SİA xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasından olan erməni deputat Mikael Melkumyan parlamentdəki çıxışı zamanı bildirib. Bir müddət əvvəl Syunik bölgəsinə səfər etdiyini bildiren Melkumyan orada silahlı azərbaycanlıların olduğunu bildirib. Erməni deputata görə, bütün bunlar Ermənistan hakimiyyətinin gizli razılaşmalarının nəticəsidir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Paşinyanın müavini Tigran Avinyan parlamentdəki çıxışlarının birində hakimiyyətin heç bir gizli razılaşmasının olmadığını bildirmişdi. Amma Melkumyan deyilənlərlə razılaşmır. Onun dediyinə görə, əgər doğrudan da, belə bir razılaşdırılma yoxdursa, deməli,

bildiren erməni deputat bu siyasətin davam etdiriləcəyi təqdirdə, müxalifəti təcili bir səfərbərliyə almağa başlayacaqlarını, bütün milləti bu hökumətə qarşı qaldıracaqlarını bildirib. Onun sözlərinə görə, Vazgen Manukyanın çağırışı ilə toplanan mitinq zamanı bütün bu məsələlər 17 müxalifət partiyası



ları müharibəyə, məhv edilmiş orduya, ölen 8000-dən artıq erməni övladına görə yaşayış yerindən asılı olmayaraq bütün ermənilərin utanc çəkdiklərini bildirirlər. Bu gün ermənilərə görə, ölkədə müs-

abahın indikindən də pis olacağı qorxusu ilə yaşamaqdadırlar.

Maraqlıdır ki, ermənilər bu gün Vladimir Putinin niyə Ermənistan-da hakimiyyəti dəyişməyə tələsmədiyini də, öz düşüncələrinə uy-

Bundan sonra isə, Paşinyanı hansı aqibət gözləyəcək, bu, Putin üçün elə də bir önəm kəsb etmir.

Yeri gəlmişkən, ötən günlərdə Anna Akopyan və övladlarının Moskvada olduqlarını və Rusiyanın paytaxtında bahalı daşınmaz əmlak axtardıklarını bildiren ermənilər, bunun Paşinyanlar üçün çox utancverici bir qaçış olacağını da gizlətmirlər. (Əslində, mən burada təəccüblü elə də bir şey görmürəm. Bu gün, onsuz da, ermənilər total şəkildə Ermənistandan qaçır. Nikol da onlardan biri olsun...)

Qeyd edək ki, bu gün əksər ermənilər “şərəf və ləyaqət”lərini alçaltmış Azərbaycan və ya Türkiyə ilə münasibətlərini bərpa etməyə cəhdlərini bildirirlər. Amma, əslində, yalan danışirlər. Belə yalanlar onların təcrübəsində çox olub. Çünki ermənilər həmişə olduqları kimi, yenə də eyni əhdə sadıqdırlar - xüsusi bacarıqla olmasa da, böyük hiyləgərliklə, böyük riyakarlıqla sistemə, davamlı, hiyləgər və heyretləndirici inadla eyni avazı çalırlar.

Ağasəf Babayev



azərbaycanlılar istənilən yere gedə bilərlər?

Ermənistanda kapitulyasiya siyasətinin hələ də davam etdiyini

tərəfindən müzakirə ediləcək.

Qeyd edək ki, bu gün mövcud hökumətin yalanlarından bezdiklərini iddia edən ermənilər uduzduq-



bət dəyişikliklərə dair ümidlər verib hakimiyyətə gələn Nikol Paşinyan onları tək Qarabağdan yox, həm də gələcəkdən məhrum edib. Çünki bu gün Ermənistanda hamı

gün yozurlar. Onların fikrincə, tərəflər Nikol Paşinyandan qanuni olaraq xain formasını alaraq Moskva və Bakı üçün lazım olan bütün sənədləri imzalamasını istəyirlər.

Sergey Lavrov: “Rusiya AB-dən ayrılmağa hazırdır”

İqtisadiyyatın həssas sahələri üçün risk yaradan sanksiyalar olduğu təqdirdə Rusiya Avropa Birliyi ilə əlaqələrini pozmağa hazırdır. SİA xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu sözləri “Solovyov Live” YouTube kanalında söyləyib.

“Yenidən görsək ki, bir neçə dəfə bunu hiss etmişik, ən həssas sahələr daxil olmaqla iqtisadiyyatımız üçün risk yaradan bezi sahələrdə sanksiyalar tətbiq olunur, AB ilə əlaqələri poza bilərik. Özümüzü dünya həyatından təcrid etmək istəmirik, amma buna hazır olmalıyıq”, deyə Lavrov bildirib.

RİA Novostinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri qeyd edib ki, “sülh istəyən, müharibəyə hazır olmalıdır”.

“Əminəm ki, hazırda hərbi baxımdan özümüzü tam təmin edirik. İqtisadiyyatda da eyni vəziyyətə çatmalıyıq”, deyə Rusiya xarici işlər naziri bəyan edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Rusiyaya qarşı sanksiya tətbiq edilməsi mövzusunda Avropa Birliyinə ünvanlanmışdı və bu vəziyyətdə bir cavabın olacağı haqda da xəbərdarlıq etmişdi. Zaxarova vurğulamışdı ki, demokratik prinsiplərə geosiyasi bir vasitə kimi müraciət etmək qəbul edilməzdir.

Nəzərə çatdıraq ki, Almaniyanın xarici işlər naziri Heiko Maas, AB xarici işlər nazirlərinin Rusiyaya qarşı yeni sanksiyaların 22 fevral tarixində tətbiq olunma ehtimalını müzakirə edəcəyini söyləyib.

Göründüyü kimi, Avropa Birliyinin sanksiyalar barədə fikirlərinə



Rusiya tərəfi öz cavabını gecikdirməyib və Lavrovun da qeyd etdiyi kimi, bu, ondan irəli gəlir ki, Rusiya buna hazırdır. Hətta, “sülh istəyən, müharibəyə hazır olmalıdır” deməklə, Lavrov AB sanksiyalarına Rusiyanın hazır olduğunu vurğulayıb.

Eyni zamanda, ölkənin xarici işlər nazirinin sözlərindən məlum olur ki, Rusiya hərbi baxımdan olduğu kimi, iqtisadiyyatda da özünü tam təmin etməyə hazırlıq görür. Bu, Lavrovun, “iqtisadiyyatda da hərbdə olan eyni vəziyyətə çatmalıyıq” sözlərində özünü təsdiq edir.

İnam Hacıyev

Xadimə işlədiyi evdən külli miqdarda qızıl-zinət əşyaları oğurladı

Nəsimi rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən X.Həsənova saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.



Taksi sürücüsünü bıçaqla hədələyib pulunu aldı

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində “VAZ-2104” markalı avtomobillə onun idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının kəsildiyini, bıçaqla hədələnərək 477 manat pulunun alındığını bildirib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülüb. Araşdırma aparılır.



Son dövrdə neftin qiymətinin ucuz olması və dünyada neftə tələbatın getdikcə aşağı düşməsi enerji təhlükəsizliyi və energetikanın diversifikasiyası məsələsini yenidən aktuallaşdırıb. Üstəlik, dünyada neft yataqları tükənməyə doğru gedir. Alternativ enerji mənbələrinin belə təhlükələrdən sığortalanmış olması ona marağı getdikcə artırır.

Alternativ enerji dünyada hansı çəkiyə malikdir?

Dünyada neft-qaz kimi ənənəvi enerji mənbələri tükənmək üzrə olduğundan, həmçinin ənənəvi mineral yanacaqlar ekologiyaya hədsiz ağır zərərin vurduğundan hazırda bütün inkişaf etmiş dövlətlər bu mənbələrdən asılılığı tədricən azaltmaq və gələcəkdə ondan imtina etmək istiqamətində fəaliyyətlərini gücləndiriblər. Fukusima Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra atom enerjisinin taleyi də şübhə altına düşdü. Belə vəziyyətdə alternativ enerji mənbələrindən istifadəni artırmaq məsələsi bəşəriyyətin qarşısında qlobal bir problem kimi dayanır.

Dünyada enerjiyə tələbat artıqca vəziyyət gərginləşir. Beynəlxalq Enerji Agentliyinin dünyada enerji istifadəsinə dair statistikasına görə, 2030-cu ilədək dünyada enerjiyə olan tələbat 53% artacaq.

Mütəxəssisin qənaətinə, bu kimi proqnozlar yaxın gələcəkdə ənənəvi enerji mənbələrinə təzyiqin necə artacağını və resursların kifayət etməyəcəyini göstərməklə yanaşı, həm də alternativ enerjinin vacibliyini və perspektivini göstərir.

Məhz bu üzündən inkişaf etmiş dövlətlər alternativ enerji mənbələrindən istifadəni artırmaqla ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa çalışırlar. Hazırda dünyada istehsal olunan enerjinin yalnız 14 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Bu enerjinin 80 faizi biokütlənin, 16,3 faizi suyun, 3,2 faizi geotermal, 0,3 faizi günəş və 0,2 faizi külək enerjisinin payına düşür.

Alternativ enerji potensialı kifayət qədərdirmi?

Konkret sərhədləri və konkret bərpa olunmayan ehtiyatlar limiti olan Yer planetinin təbii resursları amansızcasına və sürətlə istismar olunur. Hesablamalara görə, əsrin ikinci yarısında neft-qaz və kömür yataqları tükənməyə başlayacaq. O zamanadək alternativ enerjiyə keçilməyə, bəşəriyyəti ağır günlər gözləyir.

Təbii enerji tükənməzlik və bərpa olunma xüsusiyyəti, həmçinin ekoloji baxımdan təmizliyi ilə fərqlənir. Ekoloqların və fiziklərin hesablamalarına görə, alternativ enerji mənbələri bütün bəşəriyyəti istənilən qədər enerji ilə təmin etmək qüdrətindədir.

Azərbaycanın irihəcmli neft-qaz ehtiyatları olsa da, hesablamalara görə, yeni yataqlar kəşf olunmazsa, uzağı 2050-ci ildən sonra bu ehtiyatlar tükənməyə başlayacaq. Bu isə ölkənin alternativ enerji mənbələrinə keçid hazırlıqlarını sürətləndirməsini zəruri edir.

Artıq bir neçə ildir ki, ölkəmizdə külək və günəş enerjisindən istifadəyə başlanıb. Lakin hələlik, bu

iş çox zəif haldadır. Halbuki, Azərbaycanın alternativ enerji imkanları daha çoxdur.

Külək enerjisi hansı perspektiv vəd edir?

Hesab edilir ki, ilk külək mühərrikləri hələ 2 min il qabaq Çində, Yaponiyada və Tibetdə quraş-

suyun ötürülməsi üçün istifadə edilən və qızdırılmış hava ilə işləyən ilk günəş mühərriki yaradılmışdı. XVII əsrin axırında görkəmli fransız kimyagəri A. Lavuazye ilk günəş sobasını yaratdı.

Sonrakı dövrlərdə bu sahədə zəif də olsa, irəliləyiş baş verdi və indi dünyada nəhəng həcmli günəş batareyalarının qurulduğu

Alternativ enerji erasında Azərbaycanın potensialı



dırılıb. Bizim eramızdan əvvəlki dövrlərdə külək mühərrikləri Misirdə, Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda da mövcud olub.

Dünyada ilk 100 kVt gücündə külək elektrik stansiyası keçmiş Sovet İttifaqında (Kırmıda) istismar olunub. İndi müxtəlif gücdə və fərqli konstruksiyalarda olan külək mühərrikləri dünyanın bir çox yerlərində və hətta daim küləkli dəniz və okeanlarda da quraşdırılaraq istismar olunur.

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Hesablamalara görə, Azərbaycan 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Bu ehtiyat ildə təxminən 2,5 milyard kVt/saat elektrik enerjisi deməkdir.

Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə küllü miqdarda tullantıların, o cümlədən ozondağıcı olan karbon dioksidin atmosfərə atılmasının qarşısının alınması deməkdir. Üstəlik, öz maye dəyərinə görə, külək enerjisi digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gəlir.

Günəşli respublikanın günəş enerjisi potensialı

Hələ 1600-cu ildə Fransada

stansiyalar var. Artıq bir çox ölkələrdə, günəş enerjisi ilə işləyən təyyarələr, gəmilər, avtomobillər, ev əşyaları var, hətta müxtəlif qurğular və binalar bu enerji ilə təmin olunur.

Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. İl ərzində 1m² yer səthinə düşən günəş enerjisinin miqdarına görə Azərbaycan (1500-2000 kVts) ABŞ, Rusiya, Fransa, Çin kimi ölkələrdən qabaqdadır ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

Ölkəmizdə günəşli günlərin sayı 300-dən çoxdur. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Artıq ölkəmizdə bununla bağlı müəyyən layihələr həyata keçirilib. Bəzi binaların damında günəş batareyaları qurulub və enerji təminatı tamamilə bundan alınır.

Su elektrik stansiyaları ekoloji təmiz texnologiyadır

Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 18 faiz təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mə-

nimsənilməsi üçün geniş imkanlar var.

Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialının isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt.s kiçik SES-lərin payına düşür.

SES-lərin tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi önəmli məsələlərin həllində də mühüm rol oynayır.

Azərbaycanda çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik SES yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə azı 3 mlrd kVts təşkil edə bilər.

Qeyd edək ki, hökumət yaxın perspektivdə 50-dən artıq kiçik SES-in tikintisini məqsəduyğun hesab edir ki, artıq onlardan bir neçəsi istifadəyə verilib.

Geotermal və biokütlə enerjisi potensialı

Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan iba-



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

rətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.

Azərbaycanda sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin böyük mənbələri mövcuddur.

Hər il tullantıların zərərsizləşdirilməsi poliqlonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması ictimai binaların qızdırılmasındakı çətinliklərin qismən aradan qaldırılmasını təmin etmiş olardı.

Bundan başqa, bioqaz qurğularından kənd təsərrüfatında və ya böyük heyvandarlıq fermalarında istifadə səmərəlidir. Artıq bəzi vətəndaşlarımız bu qurğularda peyindən istifadə edərək qaz və gübrə istehsal edir. Bu, tamamilə zərərsiz, faydalı bir texnologiyadır.

Azərbaycan post-petrol erasına indidən hazırlaşmalıdır

Ümumiyyətlə, əksər ekspertlərin fikrincə, Azərbaycan təbii ehtiyatlarına arxayınlaşmayıb alternativ enerji ilə bağlı iri layihələr həyata keçirməlidir. Respublikada bu sahədə ciddi kadr problemi var və onun ən qısa müddət aradan qaldırılması üçün hökumət səviyyəsində tədbirlərin görülməsi zəruridir. Bu sahədə kadrlar yetişdirməli və elmi araşdırmaları dəstəkləməliyik.

Xatırladaq ki, 2010-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdir.

Azərbaycan enerji ölkəsidir, bu torpağın altı da, üstü də enerji mənbəyidir. Hər halda, tükənən yeraltı enerjilərimizin əvəzinə tükənməz yerüstü enerji ehtiyatlarımızdan yararlanmaq, daha doğru olar. Çünki bu, daha təhlükəsiz, daha sağlam və ən əsası tükənməz enerjidir...

Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

13 fevral

SƏS

“Oynadığım futbolçular arasında ən yaxşısı Messidir”

“Monako”nun futbolçusu Sesk Fabreças “Barselona”nin kapitanı Lionel Messi haqqında danışib. Goal.com xəbər verir ki, Kataloniya klubunda çıxış etdiyi vaxtları xatırlayan 33 yaşlı yarımmüdafiəçi argentinalı hücumçunun indiyə qədər birgə oynadığı futbolçular arasında ən yaxşısı olduğunu deyib:

“Messi ötürmələr verməkdə ustadır. Çox düşünməyimə ehtiyac yoxdur. Oynadığım futbolçular arasında ən yaxşısı Messidir. Tyeri Anrinin sürətinə, Messinin səviyyə və ağılına, Karles Puyol və Con Terrinin ürayinə sahib olmaq istərdim. Bunu kiminsə dəyişdirə biləcəyini düşünmürəm. Messi mənim nümunə götürdüyüm bir futbolçudur. Tanrıya mənə illərlə ən yaxşı



futbolçu ilə oynamaq şansı verdiyi üçün minnətdaram”.

Qeyd edək ki, Fabreças 2011-2014-cü illərdə “Barselona”da çıxış

edib. O, bu komanda ilə La Liqa və klublar arası dünya çempionatı da daxil olmaqla ümumilikdə 6 kubok qazanıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən “Bir topa adam” filmi təqdim edildi



Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Bir topa adam” filmi bu günlərdə izləyicilərə təqdim edilib. “Qarabağ” silsiləsindən birinci film olan “Bir topa adam” filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətləmlər, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb. Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. “Planet Parni iz Baku Films” şirkətinin çəkdiyi ekran əsərinin senari müəllifləri Tahir İma-



nov və Ənvər Mansurov, rejissoru isə Ənvər Mansurovdur. Qeyd edək ki, filmin çəkilməsinə “Nar” da dəstək olub.


Tahir İmanovun sözlərinə görə, kino informasiya müharibəsinin ən güc-

lü vasitələrindən biri olduğu üçün Vətən müharibəsinin gərgin dövrlərində Qarabağ münaqişəsi haqqında film çəkmək qərarına gəlirlər: “Həqiqətləri dünyaya çatdırmaq üçün filmlər çox güclü vasitələrdən biridir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə film çəkməyi planlaşdırırıq. “Bir topa adam” filmində biz müharibənin əslində necə başladığını göstərməyə çalışmışıq. Biz bir ailənin prizmasından müharibənin dəhşətlərini canlandırmışıq. Filmin çəkilişində göstərdiyi dəstəyə görə “Nar”a öz təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, filmin tam versiyasını aşağıdakı link vasitəsilə baxmaq olar: <https://www.youtube.com/watch?v=qgMnNvdS8Co>

Qadının pulqabısını oğurlayan şəxs saxlanılıb

Səbail rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 11-də saat 13 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini L.Cəfərovanın içərisində 800 manat və 400 ABŞ dolları məbləğində pul, eləcə də sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ramazanlı rayon polis idarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla əlaqədar araşdırma aparılır.



Son səhifə

Paralimpiyaçımız Dubayda keçirilən Qran-Priddə qızıl medal qazanıb



Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə yığma komandasının üzvü Heydər Həmidli Dubayda keçirilən lisenziya xarakterli Qran-Priddə fərqlənib. AMPK-dan AZƏRTAC-a bildiriblər ki, turnirdə F57 kateqoriyasında çıxış edən H.Həmidli nizə atma növündə 43,75 metr nəticə göstərərək qızıl medala sahib olub.

Paraatletika üzrə Qran-Priddə ölkəmizi 6 idmançı təmsil edəcək. Turnirə fevralın 14-də yekun vurulacaq. Qeyd edək ki, AMPK-nın atletika idman növü üzrə artıq 3 idmançısı “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Xosep Qvardiola Premyer Liqada ən yaxşı məşqçi seçildi



Futbol üzrə İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi müəyyənləşib. Premyer Liqanın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, bu ada “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola layiq görüldü.

Ötən ay “şəhərlilər” İngiltərə çempionatında keçirdikləri 6 oyunun hamısında qələbə qazanıblar. Mükafata Mikel Arteta (“Arsenal”), Devid Moyes (“Vest Hem”) və Qrem Potter (“Brayton”) də namizəd olub.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yayılır, səhifələnilir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 4600